

Gün-Xəbər



## ABŞ rəsmisi Bakıdadır

ABŞ dövlət katibinin beynəlxalq təşkilatlar üzrə köməkçisi Mişel Siso Azərbaycanda səfərdədir. Bu barədə ABŞ-in Azərbaycandakı səfirliliyindən bildirilib.

Qeyd olunub ki, dövlət katibinin köməkçisi cari və potensial çoxtərəfli əməkdaşlığın sahələrini nəzərdən keçirəcək. Buraya "Dayanıqlı İnkışaf Məqsədlərinə" nail olmaq konteksti və iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və qlobal səhiyyə təhlükəsizliyi daxil olmaqla, transmilli problemlərin həlli kimi məsələlər də daxildir.

O, həmçinin Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru vəzifəsinə ABŞ tərəfindən namizədiyi irəli sürən Emi Pope üçün təbliğat aparacaq.

## Lavrov ümid edir ki ...

"Ümid edirik ki, Bakı ilə Tehran arasında münasibətlərdə mövcud gərginlik müvəqqəti xarakter daşıyır və ən qısa zamanda aradan qaldırılacaq".



Bunu Rusyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyin Əmir Abdullahianla görüşdən sonra keçirilen mətbuat konfransında deyib.

O, həmçinin qeyd edib ki, Tehran və Bakı arasında münasibətlərin tənzimlənməsi üçtərəfli əməkdaşlığın təşviqinə töhfə verəcək: "Bu, Rusiya, İran və Azərbaycanın iştiraku ilə üçtərəfli əməkdaşlığın təşviqinə, o cümlədən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişafı çərçivəsində vacib layihələrin həyata keçirilməsində bütün tərəflərin təsdiq etdiyi maraqları kontekstində töhfə verəcək".

# HAVADAN TERROR QOXUSU GƏLİR ...

Xəbər verildiyi kimi, martın 28-də axşam saatlarında Milli Məclisin deputati Fazıl Mustafa yaşıdığı evin qarşısında güllələnib. "Terror aktı nəticəsində Fazıl Mustafa bədənin sağ çiyin qurşağıni və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası almışdır... Həyatı təhlükəsi yoxdur", - Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatında bildirilir.

Xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Ərəstun Oruclu «Azadlıq Radiosu»na deyib ki, bu hadisə konkret F.Mustafa ilə bağlı deyil və, ümumiyyətlə, gözlənilən hadisə idi: "Çünki Bakıda baş verən bu son hadisələr - bu ay "Bravo"da bankomat qarşısında hücum, günün günorta çağrı Dövlət Sirkinin yanında atəş açılması sanki Azərbaycanda bir ictimai rəyin bu tip hadisələrə hazırlanması idi". Onun sözlərinə görə, siyasetçilərə hücum həmişə bir cəmiyyətdə çəşqinqılıq, qorxu yaratmaq məqsədi gündür: "Bunun son həddi destabilizasiyadır, buna kurs götürürlüb". Ekspert bu hücumu kimin və ya hansı ölkənin etdiyini deyə bilməyəcəyini vurğulayıb: "Hələ əlimdə bir dəlil, sübut yoxdur. Amma deyə bilərəm ki, siyasetçiyə, parlament üzvünə hücum olunursa, bu insanlara mesaj verməkdir ki, bu ölkədə heç kəs təhlükəsiz deyil. Bu, həm siyasi, həm ictimai mesajdır".



## Düşmənlər Azərbaycanda terrora dəstək verir



Dövlətimizi terrorla sarsıtmağa çalışırlar

Səh. 3

## Çin-Rusiya görüşünün nəticələri



Rusiya zəiflədikcə Cindən asılılığı artır

Səh. 4

## Dəyərlərimizə sahib çıxaq...



Bunun üçün türk olmaq gərəkir

Səh. 5



**Peter Mixalko: "Aİ və Azərbaycan arasında güclü əməkdaşlıq və tərəfdaşlıq qurulur"**

"Avropa İttifaqı ilə Azərbaycan arasında güclü tərəfdaşlıq əlaqələri qurulur və Azərbaycan üçün Çevik Texniki Yarım Aləti (AZTAF) programının həyata keçirilməsi buna sübutdur".

Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko programın icra tərəqqisinə dair illik toplantıda deyib.

"AZTAF bizim [Azərbaycan hökuməti ilə] yüksək beynəlxalq standartlara uyğun işləmək yollarından biridir", - o bildirib.

P. Mixalkonun sözlerinə görə, pandemiya dövründə Aİ və Azərbaycan bir sıra strateji əməkdaşlıq sahələri və iqtisadi əlaqələrin gücləndirilməsi üçün uzunmüddəli hədəflər müəyyən edib.

Nümayəndəliyin rəhbəri AZTAF programının iqtisadi inkişafın dəsteklənməsi, enerji səmərəliliyi, mobillik və s. məqsədlərə xidmət etdiyini vurğulayıb.

"Bu programın müxtəlif nazirliliklər və onların tabeliyində fəaliyyət göstərən agentliklər kimi bir çox beneficiarları var. Lakin AZTAF-in əsas beneficiarı ölkə vətəndaşlarıdır. Gəlin Azərbaycanın dayanıqlı gələcəyi naminə birgə işimizi davam etdirək", - səfir əlavə edib.



**Paşinyandan gözlənilməz həmlə: İrandan üz döndərir**

"Baş nazir Nikol Paşinyan Rusiya və İranı Ermənistandan çıxarmağa çalışır".

Bunu Ermənistandan parlamentinin keçmiş deputati Arman Aboyan deyib. Siyasetçi ölkəsinin Beynelxalq Cinayətlər Məhkəməsinə qoşulmasının mümkün nəticələrinə diqqət çekib: "Kremldə Vladimir Putinin həbsinə order verilməsi qərarından dərhal sonra Ermənistandan Beynelxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımı sərt deməş kimi qəbul edilib. Hər şey daha da piso doğru gedir. Ermənistandan ətrafinə dəri gərgin regional prosesləri nəzərə alsaq, o zaman bunu təkcə Ermənistən hakimiyətinin addımı kimi izah edilməlidir. Çox güman ki, onlardan ruslarla münasibətləri korlamaq tələb edilib ki, bu da Ermənistanda Atlantik təsiri artırmaq, Rusiya və İranı regional siyasi arxitekturadan sixışdırmaq vektoruna uyğun gəlir.

Əgər sabah bu və ya digər səbəbdən hökumət o qərari ratifikasiya etməmək üçün əsas tapsa belə, münasibətlərdəki ciddi gərginlik qalacaq".

## Ərdoğan: "Bayraq onu daşımağa davam edənə təhvil verilməlidir"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti müddətə seçiciləcəyi təqdirdə hökumətdə yeni simaların görünəcəyini bildirib.

Ərdoğanın qeyd etdiyi kimi, hakim qüvvə aprelin 9-da deputatlığa namizədlərin siyahısını təqdim edəcək.

"Üç müddətli qayda və digər səbəblərə görə yeni adlar olacaq, bəzi dostlarımıza (isi-mizi) davam edəcəyik.

Gün gəlir ki, bayraq istər-istəməz onu daşımağa davam edənə təhvil ve-

rilməlidir. Nazirlərimiz mayın 14-dən sonra parlamentdə işlərinə davam edəcəklər. Seçkilərdə qalib gəldikdən

doğan hakim partianın iclasında bildirib.

Katırladaq ki, Türkiyədə parlament və prezident seçkiləri mayın 14-nə təyin edilib. Prezident seçkilərinin ikinci turu, lazımlı gələrsə, mayın 28-nə təyin ediləcək.

Türkiyənin hazırlı prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmən ikinci müddətə namizədiyini irəli sürür. Dövlət başçısının əsas rəqibi müxalifətdə təmsil olunan

Kamal Kılıçdaroğlu ludur.



## "İndiki mərhələdə "F-16" kömək etməyəcək..."

### Ostin Ukraynaya lazım olan silahları açıqladı

"İndi ukraynalıların əsas tələbatı hava hücumundan müdafiə silahları ilə bağlıdır. Bu, döyüş meydanında kritik dərəcədə lazımlıdır. Onlara eləcə də uzaq məsafəli silahlar və zirehli texnika lazımdır".

Qərb mətbuatına istinadla xəbər verilir ki, bunu ABŞ Müdafiə naziri Lloyd Ostin abş Senatindəki dilləmələrdə söyləyib.

Ostin deyib ki, həzirki mərhələdə Ukrayna Ordusunun daha çox məhz yuxarıda sadalanan silahlara ehtiyacı var, hərbi



belə bir qərar qəbul olunsa, bu imkanın təmin edilməsinə təxminən 18 ay vaxt lazım

təyyarələrin verilməsi isə bir qədər vaxt aparacaq: "F-16 qırıcılarına gəlincə, olacaq. Lakin bu, müharibənin indiki mərhələsində ukraynalılar kömək etməyəcək".

Ostin deyib ki, ümumilikdə ABŞ tərəfindən Ukraynaya hərbi təyyarələrin verilməsi mümkündür və bunlar "F-16", ya-xud hansısa başqa təyyarələr ola bilər.

Qeyd edək ki, bundan önce ABŞ Müdafiə naziri 2023-cü ilin yazısında Ukraynanın uğurlu əks-hücum əməliyyatı keçirmək üçün yaxşı şansının olduğunu bildirib.



### "Azərbaycanda dərmanların qiyməti 3-4 dəfə bahadır"

"Azərbaycanda dərmanların qiyməti qonşu ölkələrlə müqayisədə 3-4 dəfə bahadır".

Bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin iclasında deputat Rəşad Mahmudov bildirib.

Onun sözlərinə görə, ölkədə zəruri dərmanları tapmaq çətindir: "Həmin dərmanları xəstəlik dövründə tapmamaq vəziyyəti daha da çətinləşdirir. Qonşu ölkələrlə müqayisədə dərmanların qiyməti qat-qat bahadır. Bu problemi özəl şirkətlərə də soruşduqda, "siz bizim dərdimizi başa düşmürsünüz", deyirlər".




### Petrosyan: "Vəziyyət Azərbaycanın xeyrinədir, qarşısındakı illərdə..."

"Çənubi Qafqazda vəziyyət Azərbaycanın xeyrinə dəyişib".

Bunu erməni politoloq Vazgen Petrosyan deyib. Ekspertin fikrincə, bölgədə formalanşan yeni geosiyasi situasiyada Qərb və ya NATO dövlətləri Azərbaycanı dəstəkləyirlər.

"Bu gün bölgədə güc balansı türklərin xeyrinə dəyişib. NATO başda olmaqla onların digər beynəlxalq sponsorları türklərin maraqlarını təmin etmək üçün hər şeyi edəcəklər. Regionumuz qarşısındakı illərdə qaynar münaqişə nöqtələrindən biri olacaq", - Petrosyan iddia edir.



## BDU-da "Mart soyqırımı -105" adlı kitab sərgisi açıldı



Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası 31 mart - Azərbaycanlıların Soyqırımı Gününe həsr olunmuş "Mart soyqırımı -105" adlı kitab sərgisi təşkil

edib.

Sərgidə kitabxananın fonda mühafizə olunan "Azərbaycanlıların soyqırımı", "Azərbaycanda böyük terrorun tarixi", "Azərbaycanda türk-müsəlman soyqırımı probleminin tarixşuraslığı", "Erməni xəyanəti", "Erməni yalanları və tarixi həqiqətlər" və s. kimi ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qanlı cinayətləri özündə əks etdirən, Azərbaycan, ingilis və rus dillərində 40-dək kitab nümayiş olunur.

Sərgi həftənin sonunadək ziyanətçilərin üzünə açıq olacaq.

Azərbaycanın iqtisadi və hərbi potensialı artıraq düşmən dövlətlər daha keşkin üsula - terrora əl atmağa məcbur olurlar. Bu ilin 3 ayı ərzində ölkəmizdə baş verən 2 bank soyğunluğu, martın 28-de millet vəkili Fazıl Mustafanın evinin qarşısında güllələnməsi, Tehranda səfirliyimize edilən xain silahlı basqınından sonra ölkəmizdə baş verən ən ciddi terror hadisələridir. Azərbaycanda baş verən terror hadisələrinin, xüsusən Rusiya və İranın ölkəmizdə geniş şəbəkə təşkil edən casusları tərəfindən töredilməsinə şübhələr çox olsa da, terrorun Azərbaycan, Rusiya və İran arasında düşmənciliyi qızışdırmaq istəyən üçüncü dövlətlər tərəfindən də töredilmə ehtimalları mütləq nəzərdən qəcmamalıdır. Çünkü regionda gərginliyin artmasını istəyen güclərin olduğunu unutmaq olmaz.

Eyni zamanda, nəzərə alımaq lazımdır ki, Rusiya - Ukrayna müharibəsi fonunda Rusiyaya qarşı müharibə ocaqlarının sayını artırmaqdə maraqlı olan Qərb və Avropa ölkələri bəlli bir ocağın Cənubi Qafqazda yandırılması üçün əlverişli şərait olduğunu düşünürənlər. Rusyanın Ukraynaya yönəldiyi hərbi gücün parçalanması və Rusyanın bir deyil, bir neçə istiqamətdə münaqişəyə cəlb olunması Qərb dövlətlərinin gündeliyindədir. Azərbaycanda töredilən terror və banklara edilən silahlı basqınların təfərrüati və töredilmə səbəblərini buna görə müəyyən etmək o qədər də asan deyil. Regionda baş verən mənfi proseslərin xronologiyası və motivləri göstərir ki, Azərbaycana qarşı açıq hərbi təxribatlar törmətkdə ən çox maraqlı ölkələr Rusiya və İrandır. Hər iki ölkə Ermənistanın Qərb dövlətlərinin nəzarətinə keçməməsi üçün onun nazı ilə oynamaq məcburiyyətindədir. Amma Ermənistanın maraqlarını təmin etməklə, onu regionda oyuncaq kimi saxlamaq naminə Rusiya və İranın Azərbaycanı hədəfə almasına qətiyyən imkan vermək olmaz.

Azərbaycana qarşı düşmən təxribat və təhdidlərinin güclənməsinin bir səbəbini də qardaş Türkiyədə keçiriləcək seçkilerə bağlı olmasına şübhə etmirəm. Düşmən ölkələr Azərbaycan üzərinə hücumu gücləndirməklə, həm Azərbaycana Türkiyənin dəstəyinin azalmasından istifadə etməyə, həm də Türkiyənin diqqətini Azərbaycana və seçkiliyə parçalanmaqla, AKP və Ərdoğanın seçkiləri uduzmasına yardım etmək fikirindərlər. Hazırda dünya güclərini da haçox narahat edən Türk Dövlətləri Təşkilatının təşkilatçısı rolunda çıxış edən Ərdoğanın seçkiliyi uduzması dünya ağalarının ən vacib projelerindəndir. Dünya hegemonluğu üçün çarpışan ABŞ və Avropa ölkələri, Çin və Rusiya TDT-nin yaranmasını və güclənməsini istəmirlər. Qərb Azərbaycanı Ermənistan qədər müdafiə etmir, sadəcə, Qərb Azərbaycana

müvəqqəti olaraq Avropanı enerji ilə təmin edən mənbə ki-mi baxır.

2020-ci ilde Azərbaycanın Ermənistanı və eləcədə himayədarlarını 44 gün ərzində ağır məglubiyətə uğratması dünən ölkəmizə qarşı münasibətini tam dəyişib. Məglubiyətə barışacağını və 30 il Ermənistanın Rusiya və İran dövlətlərinin aşkar hərbi yardım ilə işgal etdiyi torpaqlardan Azərbaycanın el çəkəcəyini düşənən düşmən ölkələr səhv etdiklərini dərk etdilər. Azərbaycan ordusunun Ermənistanın işgal etdiyi torpaqlardakı hərbi birləşmələrini ağır şəkildə məğlub etməsi tək Ermənistanı deyil, onu himayə edən Rusiya, İran, Fransa və digər düşmən dövlətləri də sarsıldı. Əslində Azərbaycan heç bir ölkənin ərazisini işgal etmədi, özünün işgal olunan topaqlarını azad etdi və beləliklə, Ermənistan hərbi birləşmələri tərəfindən işgal olunmuş Azərbaycan torpaqlarının dərhal azad olunması barədə BMT TŞ-nin 1993-cü il-

baycan üçün təxribat mərkəzinə çevrilib. Rusiya və Ermənistan imzaladığı üçlü bəyanatda üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmir, Ermənistan isə müxtəlif bəhanələrə Azərbaycanın təklif etdiyi sülh müqaviləsini imzalamadan yayınır.

Bəli, düşmənlərimiz düz iki yüz ildir milli adət-ənənlərimizi unutdurmaq üçün millətimizin üzərində saysız-hesabsız əməliyyatlar aparıblar və tam olmasa da, məqsədlərinə qismən na-

oynayırlar.

Düşmən milli xarakter və təribyəmizə o dərəcədə nüfuz edib ki, öz müsbət milli keyfiyyətlərimizi az qala tamam itirmək tehlükəsilə üzləşmişik. Rüşvetxoluq kimi dünənin ən çirkin əməlini milli genimizə düşmənlər elə yeridiblər ki, bu çirkin bəla artıq milli felakətə çevrilib. Bu felaket həm də elə heyətəmiz formada inkişaf edir ki, millet çəş-baş qalib, bir tərəfdən, rüşvetxorlar hebs olunur, digər tərəfdən isə ölkədə rüşvet

şıqliq və xaos yaratmağa çalışırlar. Bu zaman rüşvetxor və korruptionörərlə terrorislərin ölkəmizin düşmənlərinin məraqlarına xidmet etməsi üçün əl-verişli şərait yaranır.

Hazırda Azərbaycanda müxtəlif çətir altında fəaliyyət göstərən Rusiya və İran dövlələrinin geniş agentura şəbəkələri rüşvetxor və korruptionör, terrorist qruplarla birgə hərəket edərək, ölkədə vətəndaş həmreyliyinə zərbə vurmağa fokslanıblar. Beləliklə, xalq hökumətən narazı salınır, xalqla hökumət arasında gərginlik güclənir. Cəmiyyətdə yaranan gərginlik tədricən bütün icimai və sosial sferaya, o cümlədən dövlətin tehlükəsizliyinin əsas sütunu sayılan orduya da sirayət edir. Bu da xarici düşmənlərə, xüsusən Ermənistan, Rusiya və İran aha və su kimi lazımdır.

Son zamanlar Dövlət Təhlükəsizlik Xidmətinin və digər təhlükəsizlik orqanlarının həyata keçirdikləri əməliyyatlar nəticəsində xarici cəsus şəbəkə



# Düşmənlər Azərbaycanda terrora dəstək verir

## Dövlətimizi terrorla sarsıtmağa çalışırlar

də qəbul etdiyi 4 qətnaməni yeri-ne yetirdi.

Bildiyimiz kimi, Azərbaycan-Ermənistan münaqişəsinin əzəli memarı Rusiya bu dəfə də işgal altında olan Azərbaycan torpaqlarının tam azad olunmasına imkan vermədi. Heç kəs unutmamalıdır ki, Rusiya Azərbaycan ordusunun zəfer yürüşünü dayandırmaq üçün hərbi provakasiyaya əl atdı, Rusiya məxsus hərbi helikopter Naxçıvanda sərhəddimizi pozdu, həmin helikopter sərhədçilərimiz tərəfindən vuruldu. Bunu bəhanə edən Rusiya Ermənistan ərazisində yerləşən 102-ci odusunu Azərbaycanın Qarabağ bölgəsinə, Xankəndinə yerdidi və Xankəndini erməni quldurlarından təmizləmiş ordu hissələrimizi zorla oradan çıxardı. Məlum olduğu kimi, 2020-ci il noyabr ayının 10-da gecə Rusiya prezidenti V. Putinin müdaxiləsile mühərabənin dayandırılması barədə Rusiya, Azərbaycan və Ermənistan arasında 9 maddədən ibarət üçtərəfli atışkəs bəyanatı imzalandı, faktiki olaraq Qarabağı zorən işgal edən Rusiya hərbi kontingenti "sülhmeramlı" adı altında Azərbaycanı işgal etdi. Bununla da Azərbaycanın 3,5 min kv klorometr ərazisi, 2 yüzdən çox yaşıyış məntəqəsi Rusiya və Ermənistan hərbi dəstələrinin nəzarəti altına keçdi. Həmin ərazi-lər son 2 il yarıml ərzində Azə-

il olublar. Düz iki əsr öncə dövlətimizi və millətimizi iki yere parçalayıb Şimalda ruslaşdırmağa, Cənubda isə farslaşdırmağa çalışıdlar, amma bacarmadılar. Dilinə, dininə, mədəniyyətinə, ədəbiyyatına, milliyyətinə əl qoyular. Şimalda ruslar türkleri baran (qoyun), Cənubda qalan çoxluğumuzu isə farslar xər (eşşək) adlandırıdı. Bu siyaset İranda hazırda da davam etdirilir.

Düşmənlərimizin qeyd etdiyi im və etmediyim milli kimliyimizdən əzaqlaşma arzusu ona görə tez baş tutdu ki, bu proseslərin dərin qatlara işləmesinin günahının əsasını özümüz təşkil etmişik. Bu ifadəm bəlkə də çoxlarının xoşuna gəlməyəcək, çox acıdır, amma milli kimliyimizi qorumaq üçün tarixin müxtəlif vacib məqamlarında fədakar ola bilməmişik, bu, faktdır, inkar etmək mümkün deyil.

Qatı düşmənlərimiz ruslar və farslar millətimizin özünə qayitmaq istəyinə düşməsindən, müstəqillik uğrunda mübarizəyə başlayandan millətimizi əzmək, istismar etmək üçün torpaqlarımızda yaratdıqları oyuncaq Ermənistan vasitəsilə dövlətimizə və millətimizə qarşı çirkin arzularını həyata keçirməyə çalışırlar. Təessüf ki, bu şərəfsiz işdə sapı özümüzdən olan, tamah naminə düşmənə satılmış, milli xəyanətkarlar da az rol oynamayıb və indi də rol

və korruptioniya şiddətlənir. Adətən xalq ölkədə mübarizə elan olunan rüşvet və korruptionının azalmasını gözlədiyi halda, çoxalmasına və şiddetlənməsini seyr edir.

Düşnürəm ki, Azərbaycan xalqı bütün mövcud problemləri o zaman müsbət həll edə biləcək ki, yeni tələb və çağırışlara cavab verə bilən yeni gənc nəsil yetişdirəcək. Müasir çağırışlara normal cavab vermək üçün dünyada innovativ, dürüst, azad və müstəqil şəxslərdən ibarət gənc kadrların yetişdirilməsi tələb olunur. Azərbaycanda isə rüşvetxorluq və korruptioniya mühiti hökm sürür. Bele mühitdən terrorist dövlətlər daha yaxşı istifadə edir, yeni çağırışlara cavab verə biləcək gənc nəsil yetişdirməyə imkan vermirlər.

Bu halda, ölkədə yaranmış mövcud durumla bağlı belə nəticəyə gəlirəm ki, milli problemlərin həlli ilk novbədə ölkədə terrorizmin inkişaf etməsinə şərait yaranan korruptioniya mühitini aradan qaldırmaqdan keçir. Mühiti dəyişmədən hazırlı vəhim durumdan çıxməq mümkün deyil. Buna görə də, ilk olaraq bir-birine bağlı olan iki problemi birini həll etmədən ölkəni bu durumdan çıxarmaq çətindir. Asan balıq tutmaq istəyənlər duru suyu bulanlıqlıqları kimi, rüşvetxorlar və korruptionörərlər də öz şirkətin məqsədlərini həyata keçirmək üçün ölkədə qarı-



**Tapdıq ABBAS**

Baş redaktor,  
"Əməkdar mədəniyyət işçisi",  
Pedagoji fəlsəfə doktoru,  
Qarabağ mühəribə veteranı  
t.abbas1952@list.ru

# ÇİN-RUSİYA GÖRÜŞÜNÜN NƏTİCƏLƏRİ

## 1) Beynəlxalq Cəza Məhkəməsinin qərarı

Beynəlxalq Cəza Məhkəməsi zalim Putinin həbsi ilə bağlı qərara imza atdı. Bu mərhələdə qərarın icrası mümkün görünməsə də, önəmlı olan məsələnin siyasi, psixoloji yönüdür. Məhkəmə birbaşa Putini hədəf seçir, ona siyasi-psixoloji təcrid tətbiq edir, ünsiyət imkanını azaldır, təkliyir, deyir ki, Putin savaş canisidir, onunla əlaqə qurmayıñ, iş görməyin, bu qərar Rusiyada Putine qarşı olan qüvvələri cəsarətləndirir, hakimiyyətdaxili mübarizəni gücləndirir...

Çin rəhbərinin Rusiyaya səfəri öncədən planlaşdırılsa da, Beynəlxalq Cəza Məhkəməsinin qərarından sonra gerçəkləşdi - məhkəmənin məhz bu mərhələdə qərar çıxarmasını Çin rəhbərinə Moskvaya getmə mesajı kimi də oxumaq olar. Putinin həbsi ilə bağlı qərar Çin rəhbərinin mövqeyinə təsir göstərmədi, o, geri çəkilmədi, zəif görünmek istəmədi, Putinin gücünün daha da azalması onun işinə yaradı, istədiklərini eldə etmək, xilaskar, böyük, ağa kimi görünmək imkanı artdı, səfərin ən yüksək seviyyədə olmasını istədi, təşkil etdi, savaşdan sonra ilk dəfə Moskvaya getdi, iki gün bu şəhərdə qaldı, önəmlı açıqlamalar verdi. Səbəb budur: Çinin Rusiya ilə bağlı strateji hədəfləri var, o, Çinin himayəsində olan, ondan asılı vəziyyətə düşmüş Rusiya istəyir, Rusyanın imkanlarından maksimum faydalanañmağa çalışır, Rusyadan boşalan, boşalacaq məkanlara yerləşir, yerləşəcək, dünyanın ən böyük iqtisadi gücü olmağı can atır. Alimlər deyirlər ki, bu gediş davam etsə, Çin 2050-ci ildə ABŞ-dan daha güclü dövlət olacaq...

## 2) Çinin Rusiyaya baxışı

Çin də, Rusiya da böyük dövlətdir, ikisi də BMT Təhlükəsizlik Şurasının üzvüdür, qonşudurlar, ideoloji bağları da, ortaç çıxarları da, mənafət ayrıqları olan məsələlər də var. Ukraynanı işgal hərəkatı Rusyanı zəiflətdi, ənənəvi tarazlıq pozuldu, Çin-Rusya münasibətləri yeni mərhələyə daxil oldu, Çin üçün təhlükələr də ortaya çıxdı, fürsətlər də. Siyasi-ideoloji təhlükə odur ki, Rusyanın zəifləməsi yeni dünya nizamının formalşmasını sürətləndirdi. Çin Rusiyadakı diktatorluq sisteminin çökəməsini, Rusyanın parçalanmasını istəmir, belə ki, Çində də diktatorluq var, Rusiyadakı rejim onun üçün qoruyucu vasitədir, bu siyasi-ideoloji müdafiə xətti qırılsa, Çindəki siyasi nizam da dağıla bilər, totalitarizmin Rusiya qalası yıxılsa, Çin qalası da yıxılar. Bu tezisin dəllillərindən biri odur ki, Çin rəhbəri Putinə iki əsas mesaj verdi: a) dedi ki, Putin 2024-cü ildə keçiriləcək seçkilərdə qalib gələcək - Rusiyada rejim dəyişikliyi istəmir, Rusyanın bütöv qalmasının təminatı Putindir, o, Çinin hədəflərinə uyğundur; b) bildirdi ki, dünyada son yüz ildə olmayan dəyişim yaşanır, biz birlikdə bu dəyişimin içinde yer almali, bir-birimizi qorunmalıyq, siyasi, ideoloji, iqtisadi, hərbi savaşın tərəfləri bəlliidir: bir tərəfdə ABŞ, Avropa, o biri tərəfdə Rusiya, Çin var.

Çin Rusyanın qalib olmasına - güclənməsini də, məğlub olub dağılmamasını da istəmir, zəif, Çindən asılı, onun idarə etdiyi Rusiya istəyir. Deyir ki, atəşkəs olsun, bilir ki, Ukrayna ilə savaş davam etsə, Rusiya daha da zəifləyəcək, rejimin çökəmə, Rusyanın dağılma qorxusu ortaya çıxacaq. Çin Rusiya ilə Ukraynanın savaşında tərəfsiz görünməyə çalışsa da, Rusyanın yanındadır. Rusiyaya işgal etdiyin əraziləri tərk et ki, sülh olsun demir - Rusya işgal etdiyi ərazilərdən geri çəkilsə, Putin rejiminin çöküşü sürətlənər. Çin 12 maddəlik layihə təqdim edir, bu layihə ümumi sözlərdən ibarətdir, dolayı yolla Ukraynaya deyir ki, işgal olunmuş ərazilərinin itkisi ilə barış, savaş bitsin.

Çin Rusiyaya siyasi, ideoloji, diplomatik, informasiya dəstəyi versə də, güclü hərbi dəstək vermir, Rusiya haqlıdır demir, onu qoruyaçğını söyləmir, ABŞ və Avropa ilə ciddi iqtisadi əlaqələrinin qırılmasını istəmir, passiv dəstək nümayiş etdirir.

Rusya zəiflədikcə Çindən asılılığı artırır, Avropadan qırılan Rusiya qurtuluş üçün Çinə bağlanır, Çin bundan istifadə edir, Rusyanın iqtisadi imkanlarını ucuq qiymətə Çinə daşıyır...



Siracəddin Hacı

Rusiya prezidenti Vladimir Putinin barəsində Beynəlxalq Cinayət Məhkəməsinin hebsanksiyasından sonra Çin lideri Si Cinpinin Moskva səfərini təxirə salacağı gözlənilsə də, belə olmadı. Çin rəhbəri əvvəlcədən müəyyən edilmiş tarixdə Rusiya səfərini gerçəkləşdirdi və bunun üçün onun tutarlı əsasları var. Belə ki, Rusiya prezidentinin real vəziyyətini öz gözləri ilə görüb situasiyanı qiymətləndirmək, gələcək addımları bu vəziyyətə uyğun olaraq atmaq üçün bu səfər

məlidir ki...

Onlar "Ukrayna" məsələsini müzakirə etməyə başlayanda problemlərə ümumi baxış bitib. Si Cinpin Putini Çinin sülh təşəbbüsleri çərçivəsində güzəştə getməyə inandırmağa çalışıb və Rusiya prezidenti inadla cəbhədəki vəziyyəti yaxşılaşdırmaq üçün kömək isteyib, mühərbi də qalib gələ biləcəyinə və Qərb üzərində qəlebənin Rusiya-Çin dostluğunun qurbanlığına gətirə biləcəyinə əmin olduğunu bildirib. Sədr Si Cinpin mümkün variantları

Putin çinli həmkarını yaxşı başa düşmür və onun istək və niyyətlərini düzgün qiymətləndirmir. Belə ki, prezident çinli yoldaşlarla mümkün temaslardan narahat olaraq dünən boş yerə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qısamüddətli "sürgünə" göndərib. Ehtimal var ki, onun Si Cinpinlə ya ünsiyətindən, ya da Patruşevin orada olmasını istəyə biləcəyindən narahat olub.

Lakin dünən Si Cinpin Təhlükəsizlik Şurasının katibi

# Çin liderinin hiyləgər gedışları

Çox vacib idi. Və Si Cinpin bu fırsatı əldən vermedi.

Səfərin birinci günü Rusiya prezidenti üçün nisbətən umidverici təsiri bağılaşa da, Vladimir Putin dünən özünü əvvəlki günlə müqayisədə dəha pis hiss edib və bu, həm onun əhvalına, həm də Çin lideri Si Cinpinle danışıqların



neticesinə təsir edib. Əgər bazar ertəsi Putin dəha çox danışıbsa və çinli yoldaş dinileyibsə, dünən onların arasında daha təfərruatlı səhəbət olub. Putin istisnasız olaraq, Çin liderinin iqtisadi və maliyyə sahəsindəki təklifləri ilə razılaşıb, həmçinin enerji və enerji resursları sahəsində bütün təşəbbüsleri dəstəkləyib. Qeyd edək ki, Vladimir Putinin razılaşlığı hər şey həqiqətən Çin üçün faydalıdır və Rusiya üçün fayda baxımdan son dərəcə şübhəlidir, lakin mühərbi aparan ölkənin prezidentinin hərbi sahədə dəstək naminə nə et-

nəzərdən keçirəcəyinə söz verib və Rusiya hərbi sənaye kompleksi üçün lazım olan kəşfiyyat və mallarla kömək edəcəyinə söz verib, qarşılıqlı anlaşma əldə olunarsa, digər məsələlər də zamanla həll ediləcək.

Putin dünən tez yorulub və onun öz maraqlarını təmin etmək həvəsi nəzərəçarpacaq dərəcədə azalmağa başlayıb. Putin çinli həmkarı ilə mətbəata açıqlama vermesi praktiki olaraq ətalətlə icra olunub. Prezident bəyanatı zəif, cingilli, yorğun səslə, artıq ənənəvi olaraq öskürək və udunma ilə oxuyub. Deyəsən,

lə maraqlanmayıb, o, artıq buna qədər Patruşevlə danışmışdı və artıq onda müəyyən rəy formalasdır. Lakin o, başa düşür ki, Mişustinin görüş onun üçün vacibdir. Çin lideri Rusiya prezidentinin səhhətinin vəziyyətini yaxşı bilir və indi iqtisadi, maliyyə və digər sahələrdə vədlər və perspektivlər alaraq, o, tekce Putine deyil, həm də real varislərinə arxayındır: arxasında təhlükəsizlik qüvvələri ilə Nikolay Patruşevin olduğu Dmitri Patruşev (DFVK-2 vəsitsi) və Mişustin. Putinin ölümü halında, baş nazir olan şəxs əslində, Rusiyada birinci şəxse çevrilir və təmamilə qanuni olaraq prezidentin siyasi varisi olmaq şansı var. Nəticədə Moskva səfəri Si Cinpin üçün birmənalı fayda və bəzi məsələlərin həlli, Putin üçün hələ də aydın olmayan perspektivlər getirmiş olub.

Dadaş Əhmədli

# Eskalasiya ilə deokkupasiyaya...

RF Müdafiə Nazirliyinin martın 25-de nazirliyin saytından yaydığı açıqlamasını - Azerbaycanı 10 noyabr üçtərəfli bəyanatının 1-ci bəndini pozmaqdə əbləhcəsinə ittiham etməsini, həmçinin açıqlamadakı qərəzli və çərəsizcəsinə çağırış, gözlənti və təhdidləri həm də belə fərqli yönən şərh etmək olar ki, regionda artan hərbi-siyasi gərginlik, ritorika və manevrlərin, özəlliklə də Pekinin vassalı İranın riskli manipulyasiyaları fonunda



- tərəflərin ilk gündən maraqlarına uyğun yozduqları, təftiş etdiklər, şübhə ilə baxdıqları və müvəqqəti saydıqları üçtərəfli anlaşma gec ve ya tez adı kağız parçasına çevriləcək;

- Azerbaycan eskalasiya ilə deeskalasiya

arasında taktiki manevrləri ilə yavaş-yavaş və addım-addım. Qarabağın rus "sülhməramlı" qüvvələrindən deokkupasiyası istiqamətində irəliləyir.

Qəzenfər Həmidoglu

**2016-ci ildən bəri paytaxt sakinlərinin hər il 2-3 ay canını boğazına yiğan "Formula 1" yarışlarının nə vaxta qədər Azərbaycanda davam edəcəyi hamı - ən azı Bakı şəhərinin Səbail rayon sakinləri üçün çox maraqlıdır. Çünkü "Formula 1" həlqəsi şəhərin düz mərkəzi küçələrinin altı kilometrlik ərazisini əhatə edir. Bu isə hər il azı iki ay sakinlərin hərəkətinə çox ciddi maneələr törədir.**

Əvvəla onu qeyd edim ki, nə Beynəlxalq Nəqliyyat Federasiyasının, nə də Formula Bir Dünya Çempionatının (Formula One World Championship) qaydalarında hansısa bir ölkənin "Formula 1" yarışlarını keçirməyə məcbur edilməsinə dair heç bir maddə yoxdur. Bu könüllü missiyallardan sayılır. Lakin hər hansı bir ölkə "Formula 1" yarışlarını təşkil etmək istəyi ilə Formula Bir Dünya Çempionatına müraciət edirse, həmin ölkə beş il dalbadal həmin yarışların ən azı ildə bir Qrant Piri-sinin təşkilinə şərait yaratmalıdır. Bu yerdə arayış üçün qeyd edək ki, Azərbaycan artıq altıncı ildir ki, bu yarışları təşkil edir. Elə ölkələr də olub ki, bu yarışı bir il keçirdikdən sonra ondan məhkəmə yolu ilə imtina edib.

Yeni ölkə hökumətinin yarış keçirmək, bu yarışlara maliyyə qoymaqla öhtəliyi yoxdur. Hökumət üzərinə yalnız müəyyən icazələri vermek, yarışın keçirilməsi üçün yer ayırmak və s. bu kimi hüquqi ödəliklər götürür.

Qaydalara görə yarışın maliyyələşdirilməsi və keçirilməsi özəl şirkətlərin üzərinə düşməlidir. Bunun üçün hökumət üzərinə götürdüyü öhtəliyə əsasən, tenderlər vətəsi ilə yarışların maliyyələşdirilməsi və keçirilməsi işini icra edəcək şirkətləri seçməlidir.

Bu yarışların azarkeşləri əsasən Avropanın və ABŞ-in elitar təbəqəsi olur. Ona görə də yarış biletlərinin qiymətlərində məhdudiyyət yoxdur. Elə yarışlar olub ki, biletlərin qiyməti bir neçə min dollara qədər bahlaşır. Maraqlı məqam budur ki, biletlərin bahalığı heç vaxt yarış azarkeşlərinin sayını azaldan amillər sırasında olmayıb.

Qeyd etdiyimiz kimi, contingent elita olduğundan qiymətlər kəmiyyətin azalmasına səbəb olmur. Bununla yanaşı, azarkeşlərin elitar turizm xərcləri də olur.

Məsələn, bu yarışların azarkeşləri heç vaxt 100-200 dollarlıq otel otaqlarında qalmır. Onların otel otaqlarının qiyməti min dollardan başlayır. Yeni özel sektorun bu yarışlardan kifayət qədər qazanmaq imkanları var. Ona görə də bəzi dövkətlər öz şirkətlərini tanıtmaq və daha çox qazanc əldə etməsi məqsədi ilə bu yarışların keçirilməsinə maraq göstərir.

Bəs Azerbaycan bu yarışları hansı münasibət və məraqla keçirir?

Əvvəla qeyd edək ki, yuxarıdakı qaydalara insan haqlarına və qanunun alılıyini hörmət edən, sivil qaydaların otrusodu demokratik ölkələr əməl edir. Digerləri isə bu qaydalara əməl edib-ətməməyi öz "daxili işi" hesab edir. Formula 1-in yaradıcıları, dünya "demokratiyasının beşiyi" sayılan ölkələr isə bunu təbii qəbul edir. Onlar Bakının mərkəzini iflic edib, vətəndasların hərəkət hüququnun iki ay məhdudlaşdırılmasına razı olsalar da, nədənse Özbekistanda pambığın becərilməsi və toplantında "uşaq əməyindən istifadəyə

Bəhreynin, Səudiyyə Ərəbistanı və Avstraliya oldu. 30 aprelde isə bu «Qrant Piri» Azərbaycanda keçriləcək. Bu ardıcılıq dünyadan xəbəri olan hər kəsə çox şey anladır.



ürün, yumşaq desək, onların nazi ilə oynamaq məcburiyyətində qalır. Ona görə də onların demokratiya və insan haqlarına dair tələblərdən başqa bütün xahişlərini can-başa yerine yetirir. «Formula »i də bu qəbildən olan xahişlər sırasına aid etmək olar.

Digər tərəfdən, hökumət həm də fürsətdən istifadə edərək, yarışdan özünəməxsus şəkildə faydalanaq qə-

lərinə rəğmən, yarışın azarkeşləri olan anqlosaksonlara bilet qiymətlərində güzəstər edir. Hansı ki, bu güzəstər milyonçu azarkeşlər üçün əhəmiyyət kəsb etmir. Yarış xərc hər il 60-80 milyon dollar təşkil edir. Halbuki, qaydalara görə bu xərcləri yarışdan bəhrələnən özəl şirkətlər çekməlidir.

Hökumətin bu xərcləri öz üzərinə götürməsinin yeganə məqsədi isə korrupsiya yolu ilə büdcədən pul silməkdir. Amma bu işdə hökumət yalnız korrupsiyadan qazanır. Yarışın azarkeşləri olan bəhali turistlərin əksər xərcəmələrindən xeyir götürənlər məmurlara məxsus olan oliqarx şirkətlərdir. Əslində bu şirkətlər normalda xərc qoyub mənfəət əldə etməli idi. Amma Azərbaycan hökumətinin səxavəti sayesində heç bir xərc çəkmədən gəlir götürürler ki, onun da əsas hissəsi həmin şirkətlərin

## Bizim "Formula 1" "sevgimiz"...

### "Qaranlıq" ölkələrin "qara" qazancı

görə" ölkədən Avropaya pambıq ixracına embarqo (qadağası) qoymuşdular.

Yaziya başlayanda bu ya-

ndı isə keçək yuxarıda qoymuşuz sualın cavabına.

Birincisi, Azərbaycan

rarına gelib. Yarışları yüksək səviyyədə keçirmək bəhanəsi altında bütün xərclərin 80-90 faizini hökumət öz üzərinə

mənfəətidir.

Məhz bu səbəbdən də hökumət vətəndaşların doğal hüquqlarını puzaraq, onun tapdalamaq hesabına pul qazanır.

2016-ci ildə, "Formula 1" yarışları Bakıda ilk dəfə keçrilən zaman dövlət büdcəsinin bu yarışa çəkdiyi xərc 300 milyon dolları keçdi. Bu qədər vəsaitlə bakıda 10-15 hündür mərtəbeli bina tikib, bir neçə min ailəni mənzilə olan tələbatını qarşılamaq olardı. Lakin hökumət bu vəsaitin 15-20 faizini yarışlara xərcleyir, qalan hissəsini isə məmurlar müxtəlif yollarla mənimşəyir. Ona görə də nə qədər ki, bu rejim ayaqdadır, hər il Bakıda "Formula 1" keçriləcək.

## Azərbaycanda ən sürətli inkişaf korrupsiya sahəsindədir

Ötən illər ərzində Azərbaycanda ən yüksək inkişaf korrupsiya sahəsində qeydə alınıb, bu dövr həm də oğurluq pulların hesabına hakim ailə və onun müteffiqlərinin varlanması dekadası kimi xarakterizə olunur. Diqqət edin, Azərbaycan Beynəlxalq Şəffaflıq Təşkilatının korrupsiya reytinqdə 2013-cü ildə dünyanın 177 ölkəsin arasında ən çox korrupsiyalasmış 127-ci ölkə idisə, 2023-cü ildə dünyanın 180 ölkəsi arasında 157-ci yerde qərарlaşdı.

Son illər də ölkədə korrupsiyanın inkişafına xidmət edən 3 mərhələli innovativ mexanizmlər və yeni yanaşmalar tətbiq olunur. Belə ki, birinci mərhələdə məmurlara şərait yaradırlar ki, rüşvət alsınlar, ikinci mərhələdə onları rüşvətə görə həbs edirlər, pullarını, qızıllarını əllərindən alırlar, əmlaklarını müsadirə edirlər, üçüncü mərhələdə rüşvətxorları ev dustaqığına buraxırlar, sonra onların əmlaklarını özünə satıb üzərində həbsləri götürürələr, nəhayət sonuncu mərhələdə onları azadlığa buraxırlar ki, yenidən korruptionə fəaliyyətlərini davam etdirənlər. Həkimiyət bütün bunları korrupsiya ilə mübarizə adı altında həyata keçirir.



Gubad İbadoglu

xılarda «Formula 1» yarışları keçirilən ölkələrin sırasına nəzər saldım. Gözümə dəyən

"dünya demokratiya klubu"nın yanında məlum səbəblərdən gözükögəli olduğu

götürür. Qalan 10-20 faiz xərc isə bilet satışından əldə edilən vəsait hesabına qarşılır. Hökumət öz "levy" gəlir-



Akif Nəsirli

**Vacibatlarımıza, imanımıza, əqidəmizə, təqvimimizə, tariximizə sahib çıxaq. Təhsili-mizə, elmimizə, bizə xas olan bayramlarımıza sahib çıxaq, qondarmalardan uzaq duraq. Mənəviyyatımıza sahib çıxaq ki, yad təsirləri dəf edə bilək. Üzərimizə düşən mənəvi vəzifələri icra edək ki, yadellilər bizə sahib çıxaraq yad dəyərləri ruhumuza sırmalar....**

Bəli, artıq yeni həyatın, torpağın dirçəlişini, oyanışını özündə cəmləşdirən Novruzu hərəmiz ruhumuza və cibimizə uyğun şəkildə qarşılaşdıq və yola saldıq. Sayılı bayram günləri başa çatdı.

Əhvalimizin yaxşı, yaxud pis olmasına asılı olmayaraq ilin xoş, bol-bərəkəti keçməsi mənələrini özündə daşıyan adətlər ilədir böyükü-kicikli hamı riayet etməye çalışır. Lakin müsahidələr onu göstərir ki, ildən-ile bu ənənələrə maraq, həvəs sanki azalır. Elə bil dənə nə kuçələrdə yumurta döyüdüren uşaqlar var, nə də məhlədə tonqal qalamağa tələsənlər. Sayları əməlli- başlı azalıb. İnsanlarda bayram əhval-ruhiyyəsi demək olar ki, hiss olunmur. Bir sözə əvvəlki tentənədən bu il əsər-əlamət görəmədim. Marağlıdı, görəsən bunun səbəbi maddiyatla bağlıdı, yoxsa psixolojidi?

Bəzi ekspertlərə görə, dünənda baş verən pandemiyadan sonra ölkəmizdə insanların həm maddi, həm de psixoloji çətinlikləri davam edir. İnsanlar hələ də onun təsiri altındadırlar. Bu baxımdan bayramı ənənələrə uyğun keçirə bilmişik, kasib təbəqə üçün isə bayram heç vaxt maraqlı deyil. Onlar bayram keçirmək haqqında belə, düşünə bilmir, yaxud da çox az sayıda insan düşünür bu haqda.

Bəli, istər elmi dairələrdə, istər də geniş ictimaiyyət arasında Novruzin milli, dini, mövsimi, yoxsa təqvim bayramı olması haqqda qəti fikir yoxdu. Ona görə də bəzi araşdırmaçıların da fikirlərini qeyd edərək, bir sıra tarixi məlumatları oxucuların diqqətinə çatdırmağa çalışıacam. Yalnız mövzuya yeni baxış bucağından baxaraq folklorşunasığın diqqətini bu istiqamətə yöneltməyi mümkün sayıram. Bu bayrama tam sahib çıxmasaq, onu elmi delillərlə təsdiqləməsək, bir çox milli-mənəvi sərvətimiz kimi bunu da itirə bilərik.

Cüntki bəzi mənbələrdə Novruzu fars bayramı kimi qələmə verirlər. Bu, yəqin ki, "Novruz" kəlməsinin farsa aid olması fikrilə bağlıdır. Yəni fars bayramı olduğu fikrinin formalşasının səbəbi bu ola bilər. Sözün farsca olması və eyni bayramın farslar tərefindən də qeyd olunması istər-istəməz herkəsə "Novruz fars bayramıdır"ı" sənalını yaradır. Gelin, görək farslarda Novruz bayramının keçirilmə tarixi nə vaxtdır. Araşdırmaçıların gəldiyi qənaətə görə, farsların rəsmi şəkildə Novruz bayramını yeni ilin ilk günü, yeni il bayramı kimi qeyd etməsi Sasanilər (225-651) zamanına təsadüf edilir. Və fars təqvimine görə, Novruz martın 21-dən aprelin 21-nə qədər davam edirdi. Eyni zamanda ilin ilk ayı sayılıb. Qədim fars təffekkürüne görə Novruz Cəmşidin taxta çıxmazı ilə bağlıdır. Və bunu Firdovisi də öz "Şahnamə"sində qeyd edib. Belə olan təqdirdə farslara görə Novruz Cəmşid başlayır və bu qeyri-müeyyen tarixdən o yana getmir. Burada əsas məsələ ondan ibarətdir ki, yazın gelişini bir şəxsin hakimiyyətə gəlmesilə bağlamaq doğru anlayış deyil. Bəzi mənbələrdə Novruz haqda söylənilən rəvayətlərə dini don geydirilərək qeyd olunur ki, guya Tanrı yeri, göyü və insani Novruzda ya-

radıb və Adəmlə Həvva da Yerdə məhz Novruzda görüşübələr. Digər rəvayətə görə qardaşları tərefindən quyuya atılan Yusif peyğəmber də quydandan Novruzda xilas olub. Musa peyğəmber də əsası ilə Qızıl dənizi yararaq tərefindən Novruzda qurtarıbmış. Həzərəti Əli peyğəmber tərefindən Novruzda xəlifa elan edilib, yaxud Həzərəti Əli xəlifa olaraq Novruzda taxta çıxıb kimi rəvayətlərin beziləri farşlarla qonşuluqla yaşayan türk tayfaları tərefindən de qəbul olunmuşdu. Novruzun dini motivlərə əlaqələndirilməsi də məhz bununa bağlıdır.

Daha sonralar, tarixin başqa bir dönməndə "Novruz bayramı"na müəyyən qadağalar tətbiq edilsə də, bu qadağaya sadəcə sözdə qalıb, əslində isə həmin vaxtda nə Azərbaycanda, nə də digər sovet respublikalarında bu bayram tədbirleri ciddi təqiblərə məruz qalmadı. Azərbaycanda və Mərkəzi Asiya ölkələrində insanlar həmişə bu bayramı evlərində, ailələrində qeyd ediblər. Bayram hazırlıqlarında ki öz yerində.

Bəzi yazılı mənbələrə görə, Azərbaycanda, xüsusən də Bakı və Bakıtrafi kəndlərdə xüsusi qeyd olunan bu bayrama, uzaq Şərqi gəlmə başqa ənənə də qarışır. Belə ki, 12 illik heyvan təqviminə əsaslanan bu ənənəyə görə hər yeni il bir heyvan adı üzə-

Sabiroğlunun araşdırmasına rast gəldim. Füzuli müəllim həmin araşdırında qeyd edir ki, azərbaycanlılar 1920-ci illərdə, yeni Azərbaycan Qırmızı ordu tərefindən işgal ediləndən Novruz böyük ruh yüksəkliyi ilə qeyd ediblər. Ömrü cəmi 17 ay olmuş Azərbaycan Respublikasında bu bayram iki dəfə - 1919-1920-ci illərdə rəsmən təntənə ilə qeyd olunub. 1920-ci ilin Novruz bayramından bir ay sonra Azərbaycan sovetlər tərefindən işgal edilib.

Füzuli müəllimin araşdırmasında qeyd edir ki, Novruz bolşeviklər tərefindən dərhal qadağan edilməyib və onu əvvəlki illərdə olduğu kimi açıq keçiriblər. 1921-ci illədə Azərbaycan bolşeviklərinin

eziz bayram kimi qeyd etməkdə davam edirdilər. Bu rəsmi qadağaya 20 il qüvvəde olub. Lakin 1953-cü ilde Stalinin ölümündən sonra bütün milli bayramlara "qeyri-resmi" icazə verilib. Daha doğrusu, həmin vaxtdan bəri adamlar Novruz ailə çevrəsində keçirə biliblər.

Füzuli müəllimin araşdırmasında daha sonra qeyd olunur ki, bu bayramın dövlət səviyyəsində qeyd olunması hansısa səbəbə görə 1 il, yeni 1967-ci illədə ləngiyib. Novruzun rəsmi keçirilməsi üçün Azərbaycan və Özbəkistan Kommunist Partiyaları Moskvaya müraciət edirlər.

Beləliklə, 1967-ci il martın 20-de Bakının qədim Qız qalası yaxınlığında el şənlikləri başlanıb və Bahar qızı şənliyi at belində gelib. Belə bir fikir də var ki, Azərbaycan rəsmiləri "Bahar qızı" obrazı ilə "Qar qızı" (Snequročka) arasında bir növ fərqlilik yaratmışdır ki, "ruslar incimesin".

"bayramı" 1968, 1969-cu və 1970-ci illərin əvvəllerində də daha böyük ruh yüksəkliyi ilə keçirilirdi.

Bəzi sosioloqlar 1967-ci illə Novruzun rəsmi keçirilməsinə icazə verilməsini Moskvadan xarici siyaseti ilə bağlayırdılar.

Bu dövrde SSRİ Yaxın Şərqi ölkələri, o cümlədən İran və Türkiye ilə yaxınlaşmaya çalışırdı.

İranın azərbaycanlı şairi Şəhriyar milletçi ruhu "Heydərbəbə salam" şeirini yazmış, bu şeir Sovet Azərbaycanında da məhz o vaxt dər olunmuşdu.

1968-ci illədə Sovet İttifaqı Komunist Partiyasının baş katibi Leonid Brejnev İranın rəsmi sefəri hazırlanırdı.

Bütün hallarda SSRİ-də idarə olunan milli dirçəliş gedirdi. Bu isitiqamətdə Sovet İttifaqı Azərbaycan və Mərkəzi Asiya xalqları ilə İran arasındaki mədəni əlaqələrə müsber yanaşırdı.

Bu həm də bir növ NATO üzvü olan Türkiyənin türkdilli Sovet Asiyasına təsirini bloklamaq məqsədi güdürdü.

SSRİ rəhbərliyi pantürkizmdən fərqli olaraq, paniranizmdən çox da qorxmurdı.

1970-ci illərdə SSRİ-də vətəndaş azadlıqlarının yenidən daraldığı vaxtlarda Novruz dövlət səviyyəsində 1960-larda olduğu kimi səs-küülü keçirilmirdi.

Bu vəziyyət Mixail Qorbaçovun hakimiyyətə gəlmesi ilə dəyişdi. "Perestroyka" Novruzun Azərbaycan və Mərkəzi Asiyada dövlət səviyyəsində keçirilməsinə yol açıldı.

1985-ci ildən sonra hətta komunist və sovet qəzetləri də martın



# Dəyərlərimizə sahib çıxaq...

**"Bunun üçün türk olmaq gərəkir"**

rində qeyd olur. Və bu təqvimin Cindən götürüldüyü bildirilir. Əslində Azərbaycana və Mərkəzi Asiyasına keçmiş respublikalarına "Yeni il" də miras qalıb. Bu xalqlar keçmiş SSRİ-də olduğu kimi dekabrın 31-ni Yeni il bayramı kimi qeyd edir, xristianlar kimi Milad ağacı bəzəyirlər. Amma bu bayram milli bayramına çevrilməyib. Bu, yəqin həmin xalqların müsəlman olması ilə bağlıdır. Hərçənd Novruzun da İslam dinilə əlaqəsi yoxdur.

Hətta İranın özündə qədimlərdən qeyd olunan Novruz İran İslam İnqilabından sonra bir neçə il qadağan edilsə də iranlılar bu bayramı yenə də qeyd ediblər.

Novruzun hansı xalqa mənsub olmasından asılı olmayaraq bu bayram ilk növbədə təbiətdə baş verən dəyişikliklə əlaqədardır. Yuxarıda göstərilən rəvayətdə bu məqam az da olsa eks olunmamışdır. Bütün bunlar Novruza sahib çıxa bilməyən farsların bu bayramı islamlaşdırmaq, ona dini don geydirmək üçün uğursuz cəhdlerindən idi. Böyük fikir adamımız M.Ə.Rəsulzadənin dili ilə desək, "Martın 22-si səhər təbiətlə birləş, yeni ruhla oyanmayı, Novruzun mahiyətinə varmayıb, onu sadəcə bir mövsüm bayramı olaraq qəbul edən, bütün varlığı ilə yeni həyata başlamayan millət Novruza sahib çıxamaz. Bunun üçün türk olmaq gərəkir".

Bugünlərdə kinorejissor Füzuli

"Kommunist" qəzeti yazırı ki, Novruz münasibətə məktəblilərə bayram sovgatları paylanıb. Həmin il teatr və klublarda konsert və tamaşalar verilib.

Əslində, Azərbaycan milli teatrının kökləri Novruz bayramında oynanan "xalq tamaşalarına" gedib çıxır.

1925-ci ildə Sovet hökuməti Novruz eləqədar xüsusi qərar qəbul edib. Bu qərara görə Novruzun da başqa milli və dini bayramlar kimi dövlət səviyyəsində keçirilməsi nəzərdə tutulurdu. Lakin Sovet həkimiyəti yerini bərkitdikdə digər milli-dini bayramlar kimi Novruz da mühafizəkar bolşeviklərin hücumuna məruz qaldı. Onlar isteyirdilər ki, yalnız inqilabi bayramlar keçirilsin. Hətta sovet Rusiyası öz rus xalqının da milli bayramlarını qeyd etməsinə mane olurdular ki, başqları dərs alı-

sin. Beləliklə 1929-cu ildə Novruz dövlət bayramlarının siyahısından çıxarıldı və "Mübariz allahsızlar ittifaqı" deyilən təşkilat bayram günlərində küçə-küçə, ev-ev gəzir, bayramı qeyd edən, evində səməni yetişdirən, tonqal üstündən atılan kommunist və komsomolçuları cəzalandırırdılar. Cəza isə əsasən ictimai qınaqdan ibaret olurdu.

Nəhayət 1937-ci ildə, SSRİ Konstitusiyasının qəbulu ilə bütün dini və milli bayramlar qadağan edilib. Amma hətta o ağır represiya illərində də adamlar Novruzu

Araşdırma əsasən bayramın keçirilməsi üçün Moskvaya rəsmi müraciəti Azərbaycan KP MK-nin birinci katibi Veli Axundov etsə də, bayramın təşkilatçıları mərkəzi komitenin katibi Şixəli Qurbanov və tapşırılır.

Bir faktı da qeyd edək ki, bu rəsmilərin hər ikisi Bakıda doğulmuşdur. Ele "Novruz bayramı" da ənənəvi olaraq ən çox bakılıların bayramı kimi tanındır. Ş. Qurbanov hem də istedadlı yazıçı və dramaturq idi. Bəzi mənbələrə görə, "Novruz bayramı"ndan bir qədər sonra Ş. Qurbanov gözlənilmədən stomatoloqu kreslosunda vəfat edib. Rəsmi məlumatə görə onun dişinə vurulmuş anesteziya iynəsi qəfil ağrı şoku vermişdi. Lakin rəsmi məlumat insanlar arasında yayılmış digər söz-söhbətləri bir az gücləndirmişdi. Sonralar hökumətin bütün təkziblərinə baxmayaq Azərbaycanda bu gün də bir çoxları Qurbanovun KQB tərefində qətlə yetirildiyine əsla şübhə etmirlər. Diger ironiya isə bundan ibarət idi ki, həmin gün Şixəli Qurbanovun "Sənsiz" adlı pyesinin teatr premyerası keçirilirdi. O ele bu tədbirdə rahat iştirak etmək üçün onu artıq bir müddətdir ki, incident diş ağrısından xilas olmaq istəmişdi. "Sənsiz" pyesinin premyerası onuzsuz keçirilmişdi.

Lakin rusların "Maslennitə" sənədindən fərqli olaraq "Novruz

21-de rəngli çıxırı, en başlıcası isə manşetlərdə dəha "Bahar bayramından" yox, Novruzdan söz açılrı.

1991-ci ildə müstəqilliyini elde edən Azərbaycan Novruzu rəsmi bayram elan etdi.

2000-ci illərin əvvəllərindən isə Novruz bayramında 10 gün qeyri - iş gündür.

Sonda bunu da qeyd edək ki, elə Rusiyada da "Yeni il" bayramı ərəfəsində 10 gün istirahət günü kimi qeyd olunur. Bax, beləcə nə qədər imperiyalar dağlısa da ənənələr olduğu kimi qalır, yaşıyır...

Və sonda həm araşdırmaçıları fikirlərinə, həm də müsahidələrimizə əsaslanaraq deyə bilərik ki, Novruz qədim türk həm mövsumi həm də milli dirçəliş bayramıdır. Hər zaman bayram əhval-ruhiyyəsində olaq!



**Sahnaz Salehqizi**

**Son günlər sosial şəbəkələrin Azərbaycan bölməsində Kür çayının quruduğunu əks etdirən video-çarxlar yayaraq, "SOS" siqnalı verilir ki, guya sərhədlərimiz daxilindən axan ən böyük çay quruduğuna görə ölkədə su qılığı olacaq. Halbuki, hazırda Kürdə suyun səviyyəsi normadan bir neçə santimetrdən aşağıdır.**

Əvvələ qeyd etmek yerinə düşər ki, ölkədə kənd təsərrüfatına yararlı torpaqların suvarılması su qılığının yaşaması artıq on illiklərdir davam edir. Yeni bu yeni tendensiya deyil, köhnə və köklü problemdir. Elə isə kimlər və nə üçün bu problemi son vaxtlar qabardır?

Suala cavab axtarmazdan əvvəl qeyd edək ki, doğrudan da ölkəmizdə ilbəil su qılığı problemi şiddetlənir - Azərbaycanın həm transsərhəd (sərhəddən kənarda formalasın), həm də daxili su ehtiyatları yay aylarında keskin azalır. Bu da əsasen iqlim dəyişikliyi ilə bağlıdır. Havalarda əvvəlki illərə nisbətən isti keçdiyindən dağlara güclü qar əvəzine güclü yağışlar yağır. Zirvələrdə temperatur yüksəldiyindən dağların ərimə xətti zirvəyə doğru irəliləyib. Neticədə dağların yay fəsilinə qalan su ehtiyatı azalıb.

Diger tərəfdən, regionun bütün ölkələri, o cümlədən də Azərbaycan suvarılan torpaqlarının sahəsini genişləndirədə, kültəvi şəkildə müasir irriqasiya (suötürmə) və suvarma sistemlərinə keçidi təmin edə bilmirlər. Regionda su hövzəsi bitişik olan Türkiyə, İran, Gürcüstan, Ermənistan və Azerbaycan suvarılan kənd təsərrüfatına yararlı torpaqlarının 98 faizini hələ də selləmə-suvarma üsulu ilə suvarır. Bu isə qlobal iqlim dəyişikliyi ilə elaqədar su qılığının yaranması fonunda problemin bir qədər də kəskinləşməsinə gətirib çıxarıır. Azerbaycan isə regionda yerləşmə mövqeyinə görə çayların aşağı axarlarında bərqərar olduğu üçün bizde su qılığı daha çox hiss edilir. Amma bu o demək deyil ki, Azerbaycanda su qılığının aradan qaldırılması mümkün deyil. Bu barədə bir qədər aşağıda yazacaq, indi isə yuxarıdakı suala cavab tapmağa çalışaq.

Son zamanlar kənd təsərrüfatında artan oqliqarxiya (məmər-fermerlər) və dövlət inhisarçılığı (aqroparklar) onların həm də suvarma suyu üzərində monopoliyasını formalasdırıb. Bu isə qeyd etdiyimiz qəbildən olmayan, sıravi fermerlərin lokal narazılıqlarına səbəb olur. Son günlər bu narazılıqların təmərküzləşərək kültəvi etiraza səbəb olduğu Saatlı rayonunda müşahidə etdik. Belə etiraz meyilləri bütün aran rayonlarında hiss edilməkdədir. Bunu hökumət də hiss edir. Ona görə də hökumətin dəstəyi ilə

bir qrup sosial şəbəkə istifadəçiləri su qılığının əsil səbəbini pərdələmək, yalnız səbəb kimi caylarda suyun azalmاسını qabartmaq məqsədi ilə fəaliyyətə keçiblər. Əslində isə Azərbaycanda su qılığı heç də, müasir imkanlar çerçivəsində, fəlakət səviyyəsində deyil. Problemi aradan qaldırmaq üçün hökumət suyun idarəciliyini və su ehtiyatlarının yaradılmasını təmin etməlidir. Bu barədə bir qədər detallı yazmaq gərəkir.

İllik olaraq qeyd edək ki, Azerbaycanın su ehtiyatları digər Qafqaz ölkələrinə nis-

düşür. Quraqlıq illərdə bu rəqəm 25 milyon kub/m<sup>3</sup> qədər



üsulu ilə normal suvarma üçün 7-8, müasir irriqasiya və suvarma üsulu ilə suvarma üçün isə 3-4 milyon kub/m su kifayətdir. Azərbaycanda cəmi 4,6 milyon ha kənd təsərrüfatı təyinatlı torpaq var. Bunun yalnız 1,6 ha-sı suvari-

üsullarla isə 8 milyon ha torpaq sahəsini suvarmaq mümkündür. Bu onu göstərir ki, bizim su ehtiyatlarımız bol olmasa da, kifayət qədərdir. Daha doğrusu, ehtiyatlarımız əlimizdəki imkanlarla suvarma üçün gərəkən sudan ən azı 3-4 dəfə çoxdur. Sadəcə olaraq su ehtiyatlarını səmərəli şəkildə idare edə biləmirik.

Mütəxəssislerin fikrincə, Azərbaycanda su qılığı qarşısındaki illərdə daha da kəskinləşəcək. Ola bilsin ki, 2050-ci ildə Kür çayı Xəzər dənizinə qədər gəlib çata bilmeyecək. Ona görə də biz suya daha çox qənaət edən irriqasiya və suvarma sistemlərinə kütləvi keçid etməliyik. Bunun üçün birinci növbədə ölkə ərazisində yerleşən 136 su anbarının

# Su qılığı yoxsa möhtəkirlilik?

**Azerbaycanın su ehtiyatları tələbatdan dəfələrlə çoxdur!**

bətən çox azdır. Qafqazın 310 milyon kub/m su ehtiyatı-

azala bilir. Lakin dünya standartlarına görə hər bir milyon

lan torpaqlar hesab edilir. Göründüyü kimi, ənənəvi

tam gücü ilə işləməsini təmin etməli və anbarların sayını 200-ə çatdırmaqla səni su ehtiyatlarınızın həcmini artırmaçıq. Bunun ardınca su ötrüçü kanalları boru kəmərləri ilə əvəz etməliyik. Hazırda su ötrüçü kanallarda suvarma suyunun yaridan çoxu buxarlanır və sözüllerək torpağa həppur. Bu həm su itkisine səbəb olur, həm də torpaqların şorlanlaşmasını sürətləndirir. Bu isə ilbəil məhsuldarlığın azalmasına səbəb olur.

Digər tərəfdən, kənd təsərrüfatına o səviyyədə dövlət investisiyası qoyulmalıdır ki, hər bir fermerin müasir suvarma sistemləri almaq imkanları olsun. Müasir suvarma sistemləri suya olan tələbatı bir neçə dəfə aşağı salır, soranlaşmayı aradan qaldırmaqla məhsuldarlığın sabit saxlnmasını təmin edir.

**Hazırda yuxarıda qeyd etdiyimiz problemlərin həlli üçün dövlətin kifayət qədər vəsaiti var. Əgər biz kənd təsərrüfatına qeyd etdiyimiz istiqamətlərdə səmərəli investisiya qoya bilsək, hər il kənd təsərrüfatı məhsullarının idxləna xərclediyimiz 2-3 milyard dollar valyutaya qənaət edə, üstəlik bu sahəni ölkəyə xarici valyuta gəti-rən iqtisadi bölməyə çevirə bilərik.**

**Akif Nəsirli**

## Dəniz və caylarda suyun azalması Azərbaycanda enerji istehsalına necə təsir edir?

Son illərdə su anbarlarında, caylarda, o cümlədən Xəzər dənizində su səviyyəsinin düşməsi "AzərEnerji" ASC-nin balansında olan su elektrik stansiyalarında enerji istehsalının azalmasına və sudan soyutma məqsədi ilə istifadə edilən istilik elektrik stansiyalarının fəaliyyətinə ciddi təsir edir.

Bu barədə "AzərEnerji" də məlumat verilib. Bildirilir ki, bu səbəbdən də su ehtiyatlarından səmərəli və planlı istifadə edilməsi, ölkə Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın fəaliyyəti çerçivəsində koordinasiya olunur.

Eyni zamanda su qılığına görə fəaliyyətinə dayandırmaq təhlükəsizlə üzləşən ölkənin ən böyük elektrik stansiyalarında qabaqlayıcı tədbirlər görülərək kompleks işlər həyata keçirilir. Belə ki, Xəzər dənizində su səviyyəsinin kəskin düşməsinə görə ölkənin ikinci böyük elektrik stansiyası olan 800 meqavatlıq "Şimal" Elektrik Stansiyasında dənizin içərisinə doğru soyuq suyu 8 metr dərinlikdə götürülməsine imkan verən 540 metr uzunluqda estakadanın və 2 yerdə su nasos stansiyalarının tikintisi aparılır.

Qeyd edək ki, buna qədər "AzərEnerji" tərəfindən "Sumqayıt" Elektrik Stansiyasında 750 metr uzunluğunda estakada və su nasos stansiyası tikilərək istismara verilib. Kür çayında su səviyyəsinin enməsinə görə ölkənin üçüncü böyük elektrik stansiyası olan "Cənub" Elektrik Stansiyasını soyutma suyu ilə təmin etmək üçün su aşiran qurğu tikilib və Şəmkir su anbarında su itkisine səbəb olmaqla yanaşı real təhlükə mənbəyinə çevrilən 160 metr uzunluğunda 3 tuneldən ibarət su tullayıçı qurğu tamamailə yenidən qurulub.

Qeyd edək ki, ölkədə elektrik enerjisində tələbatın pik dövrleri yay və qış fəsillərinə təsadüf edir. Ona görə də sudan energetika məqsədləri üçün istifadənin suvarma və kommunal məqsədlər üçün istifadəyə uyğunlaşdırılması həm məhdud su ehtiyatlarına qeyri-suvarma dövründə qənaət etməyə, həm də su elektrik stansiyalarında istehsalın suvarma dövründə artırmağa imkan verir.

nın yalnız 32-33 milyon kub/m-i ölkəmizin payına

ha (hektar) torpaq sahəsini il ərzində selləmə-suvarma

suvarma şəraitində bizim su ehtiyatlarımızla azı 5, müasir





## Fazil Mustafanın ölüm fətvası haradan gəlib?

### İzlər ora aparır

"Iran ölkəmizdə öz maraqlarına xidmət edən "5-ci kolon" formalaşdırıb. Məzhəb adı altında formalaşan bu qruplaşma ölkəmizin müstəqilliyinə və təhlükəsizliyinə təhdiddir".

Bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, İran rejimi uzun illərdir Azərbaycanda məscidlərdən siyasi-ideoloji və kəşfiyyat mərkəzi kimi istifadə edib: "Deputat Fazil Mustafaya qarşı baş verənlər Tehrandakı səfirliyimizə qarşı həyata keçirilən terror hücumun davamıdır. Dediym kimi, molla rejimi ölkə daxilində terror şəbəkəsi formalaşdırıb. Bir sırə sahələrdə İranın rəğbat və molla rejiminin ideoloji aparatının təsir dairəsində olan şəxslər var. Bu şəbəkənin başında onu bu illər ərzində formalaşdırıb və bir müddət əvvəl Azərbaycandan qaçmış Ocaqnejad dayanırdı.

*İstisna etmirəm ki, Ocaqnejad qəçərkən arxasında saxladığı bu zərərlə və təhlükəli şəbəkə yenə də sifarişlərini cənub qonşumuzdan alır. Fazil Mustafanın ölüm fətvasının da həmin mərkəzlərdən gəldiyinə şübhə yoxdur. Aktda istifadə olunan silahın növü və qəsd planın icra forması da göstərir ki, məqsəd heç də xəbərdarlıq atəsi olmayıb, hədəf onu öldürmək idi. Olaydan dərhal sonra SEPAH-a bağlı Telegram kanallarının terror aktını sevincək tirajlaması da təsadüfi deyil. Həmin kanallar "antiiran mövqeli deputat qətlə yetirildi" kimi paylaşımalar etdilər.*


İranın məqsədine gəlincə, Məhəmməd Əsədullazadə hesab edir ki, niyyət Azərbaycanı qarışdırmaq, məzhəb müstəvisində qarışdırma yaratmaq və bundan istifadə edərək öz məkrli planlarını həyata keçirməkdir: "Azərbaycan öz ərazilərini azad etdiyinə, Zəngəzur dəhlizi məsələsi gündəmə gəldikdən sonra molla rejimi sakitləşmək bilmir. Hətta işgal dövründə Ermənistana qəyyumluq edən Rusiya və bir sırə Qərb dövlətləri belə, İran qədər Azərbaycana qorəzli olmadılar, düşmən mövqeyi tutmadılar. İran isə əlindən gələni edir ki, Azərbaycanı öz milli maraqlarından döndərsin. Bunun üçün də "din kartı"ndan yararlanmağa çalışır.

*İran din amilindən istifadə edərək, ölkəmizdə və xalqımıza qarşı terror siyasəti həyata keçirir. Bu təhlükə zərərləşdirilməlidir. Bütün vətəndaşlarımı bilməlidir ki, İran rejimi dini deyil, bu dindən istifadə edən terrorçu rejimdirdir".*

Son iki ayda törədilən üç böyük və səs-küylü cinayət hadisəlerinin icraçısı hansısa fərd ola bilər, lakin müəllif cəhələtdir. İstər Azərbaycanın İrəndəki səfirliyinə silahlı hücum, istər "Bravo" hipermarketində törədilən qətl, istərsə də, ötən gün millət vəkilinin evinin önündə güllələnməsi terror hadisəsidir. Hər üç hadisə imzalı və mesajlıdır. Azərbaycan səfirliyinə silahlı hücumla start götürən terror zamanı istifadə edilən silahla, digər iki hadisədəki silahın markası eynidir – Kalaşnikov. Burada silahın markası terror planını hazırlayanların imzası anlaşılmına gelir. Hər üç hadisəyə bu günün palitrasından baxanda ilk mesaj "dövlət bizim olsa da,

uydurulur. Fikrin möhkəmləndirilməsi, hədəfə maneəsiz çatmaq üçün təqliidçilik dindən en vacib amil kimi təlqin olunur. Yəni "bu yalnız bizim fikrimiz deyil" anlamında. Hansısa şərti olaraq X, Y adlı din "xadiminin" adı simvol isimlərdən birinə çevirilir və o şəxs bütləşdirilir. Baş verən hadisələrin İslamlı zidiyyət təşkil etməsinə baxmayaq, kütlə həqiqəti görmə

var. Buna baxmayaraq əksər hallarda ifrat bənzətmələrdən belə qacılınır. Geyim, ləhcə və s. formatında. Tarixi lüzumsuz şərtlər və atributlarla 14 əsr geriyə qaytarmaq istəyən bu zehniyyətin nə yaziq ki, ardıcılıları son illər kütləvi xarakter daşıyır. Bu da, səbəbsiz deyil. Təsadüfi deyil ki, İran bu məsələdə səbatlıktı. Kütlə üçün əsas lokomotiv rolunu oynayır. Sə-



lədir. Örnəklər verim. II Vətən müharibəsində şəhidlərin dəfni zamanı islamə zidd məzhekələr nümayiş edirənlər üç hüquq – mühafizə orqanının birgə bəyanatından dərhal sonra gizli hücrələr çəkildilər. İstər sosial şəbəkə seqmentlərində, istərsə də, dini ibadət yerlərində kölgəyə çevrilidilər. Bir müddət önce vəfat edən din xadimlərdən birinin dəfni zamanı gizli hücrələr yenidən canlandılar. Neinki gündüz, hətta ssenarili gecə məzhekələrinə start verildi. Yenə də hüquq – mühafizə orqanlarının müdaxiləsi nəticəsində hücrəyə çəkilmə prosesi baş verdi. Və nəhayət ötən gün millət vəkilinin həyatına edilmiş sui-qəsd. Sosial şəbəkə seq-

# CƏHALƏTİN TÖRƏTDİYİ CİNAYƏTLƏR

ərazi sizə məxsusdur və biz istədiyimiz zaman cinayətin hər formasını törədə bilərik" idi. Daha sonra hipermarketdə törədilən qəldə isə "hər ikisi sizə aiddir – dövlət və ərazi, biz yenə də burdayıq" deməkdir. Nəhayət üçüncü – ötən gün baş verən terror hadisəsi isə daha ciddi mesaj idi. Millət vəkili qanunverici orqanın nümayəndəsi olduğu üçün rəsmi şəxs sayılır. Bu mesaj "istəsək dövlətinizin zirvəsi belə bizim üçün elçətandır" qənaəti yaradır. Hər üç terror hadisəsi insan ölümləri, yaralanmalarla müşayət edilsə də, əsas məqsəd qorxu, xof yaratmağa hesablanıb.

Azərbaycanda dini təbliğat hədisçilik – rəvayətçilik və təqliidçilik üzərində qurulur. Kütleyə rəvayətin söylənilməsi məqsədə xidmət edir. Kütü yaddaşı əsasən göz və qulağın görüb, eşitdiklərində bəhrelənir. Rəvayətlər şəfqət və məhəbbət, o, cümlədən qorxu və nifret kontekstində

mehdudiyəti içərisində olur. Hədisçi – rəvayətçilər üçün bu proses onların fəaliyyət alanında ən münabit şərait hesab olunur. Yəni hər təqdim edilən fikir əqlin, şüurun qidasına çevirilir. Örnəklər verim. Vəhhabi cərəyanının nümayəndəleri onların əqidəsində olmayan şəxs hətta atası olsa belə kafirdir. Və həmin "dindar" üçün mürşidinin, şeyxinin fikri, tapşırığı, əmri keçərlidir, atasının yox. Hətta həmin zəhiyyətin dini baxışlarında ondan fərqli dinə deyil, məhz əqidəye sahib olan atasını qətlə yetirmək belə vacibdir. Bu insanlığın faciəsidir. Digər təriqətlərdə, o, cümlədən də şəriə təriqətində olan şəxslər üçün də, təqlidin vacibliyi bütün xütbə və rəvayətlərdə əsas məqsəd olaraq şüurlara yeridilir. Məsələnin ən qəribə tərəfi isə həmin təqlid ediləcək şəxslərin əksəriyyəti ölkə sərhədlərinən kənardan fəaliyyət göstərir. Milli, coğrafi, məişət və s. məsələlərdə kəskin fərqlilik

batsızlıq məqsədli idarəciliyən ən vacib amildir. Bu cür rejimlərdə insanların düşünməməyi üçün hər cür imkanlardan istifadə edilir. Düşünən insan teokratik rejimlərinən qəddar düşmənidir. İstər dövlət, istərsə də, millət olaraq içimizə hopan bu cür ideolojilərin şaxələnməsində üzürsüz günahlarımız var. İran ali dini rəhbərinin ideoloqlarından biri (bu hələ tanıya bildiyimiz idi – B.H) illərlə şəhərin mərkəzində teokratik rejimin ssenarisi əsasında məzhekələr hazırlanıb və nümayiş etdirildi. Yuxarıda qeyd olunduğu kimi insanların ruh halına təsir edəcək rəvayətlər uydurmaqla minlərlə tərəfdarlar topladılar.

Öncə şəfqəti və xeyirxah baba obrazını yaratdılar. Daha sonra isə məqsədlərinin mərhələlərlə beynələr həkk etdilər. Gizli hücrələr yaratıldılar. Ölək hüquq-mühafizə orqanlarının aşkarlaşılmış əməliyyatlarında ən çox çətinlik yaranan nüansda məhz həmin gizli hücrə-



BAKIR HƏSƏNBƏYLİ

# Qarabağın minalardan təmizlənməsinə niyə beynəlxalq dəstək verilmir?

Qarabağın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi Azərbaycan Respublikasının Minaləmə Agentliyinin (ANAMA) rəhbərliyi altında 3 dövlət qurumu (Müdafiə Nazirliyi, Fövqələdə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti) və 4 özəl şirkətlə ("Alpha demining", "Qaya Safety", "Safety point" və "Azerbaijan demining") birlikdə aparılır.

2021-ci ildə 18 770 ha, 2022-ci ildə 43 916 ha, 2023-cü ilin ilk 2 ayında 4 245 ha, ümumiyyətdə isə 66 931 ha sahə minalardan və parlama-mış hərbi sursatlardan təmizlənib.

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıda dair I Dövlət Proqramı"nda qoyulan hədəflərə (2022-2025-ci illərdə - 215 min ha, 2020-2026-ci illərdə 280 min ha) necə nail olunması zaman göstərəcək. Hazırda bu məsələ aktual deyil. Aktual olan humanitar minatəmizləmə fəaliyyətinin şəffaflıq və hesabatlılıq standartlarına uyğun aparılıb-aparılmamasıdır.

Birinci, teessüf ki, ANAMA kimi əhəmiyyətli dövlət qurumunun hələ də saytı yoxdur, agentlik fəaliyyəti ilə bağlı məlumatları sosial şəbəkələr vasitəsilə açıqlayır.

İkinci, hər il cari il dekabrın 1-dək ANAMA

minatəmizləmə sahəsində fəaliyyət göstərən digər dövlət orqanlarının, fiziki və hüquqi şəxslərin, habelə xarici ölkələrin müvafiq qurumlarının minatəmizləmə fəaliyyəti üzrə mövcud qüvvə və vasitələri nəzərə alın-

dən "Qarabağda minalardan təmizlənmək üçün prioritət ərazilər hansıdır" soruşsaq, "Yolların, enerji və su xətlərinin keçdiyi ərazilər və təbii ki, yaşayış məskənləri" deyəcəklər. Bunu biz deyirik, bəs faktlar (reallıq) nə

mirəm, bu sadəcə bir müqayisədir – o zaman işğaldan qismən (Xocalı, Xocavənd, Şuşa, Tərtər, Kəlbəcər) və tam (Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ləçin) azad olunmuş rayonların 49 963 hektarlıq 936 ədəd bütün yaşayış məntəqələri minalardan tamamilə təmizlənərdi.

Üçüncüsü, minatəmizləmə fəaliyyətinə dövlət büdcəsində ayrılan vəsaitin hansı istiqamətlərə xərclənməsi də açıqlanmışdır. 2021-ci ildə dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidənqurma və bərpasına ayrılmış 2 178,0 mln. manatın 98 mln. manatı minatəmizləmeye xərclənib. 2022-ci ildə isə bütçədən qeyd olunan istiqamətə ayrılan 4 310,6 mln. manatın təxminən 100 milyon manatı işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsinə və müvafiq avadanlıqların alınmasına sərf olunub. Bunlar detallı statistika olmasa da, tam açıq məlumatlar da deyil. Xərclərin istiqamətlərindən danışmaq isə yersizdir.

Belə görünür ki, əkin sahələri yaşayış məntəqələri ilə müqayisədə daha prioritətdir. Ya da belə deyək, Nazirlər Kabinetini üçün ən prioritət ərazilər nə enerji və nəqliyyat infrastrukturunu, nə də yaşayış məntəqələridir, hökumət əkin sahələrini temizləməyi daha prioritet hesab edir.

Əgər minalardan təmizlənən ərazilər Qarabağın ancaq yaşayış məntəqələrini əhatə et-səydi - təbii ki, nəqliyyat və enerji infrastrukturunun vacibliyini inkar et-

**Qabil Toğrul**



maqla ərazilərdə minatəmizləmə fəaliyyətinin hər növbəti il üçün planlaşdırılmasına dair təkliflərini Nazirlər Kabinetinə təqdim edir. Nazirlər Kabinetini isə ANAMA-nın təklifləri əsasında dekabrın 25-dək işğaldan azad edilmiş ərazilərin minalardan və parlama-mış hərbi sursatlardan təmizlənməsi sahəsində PRIORİTET TƏŞKİL EDƏN ƏRAZİLƏR NƏZƏRƏ ALINMAQLA minatəmizləmə üzrə İLLİK PLANI təsdiq edir. Öncədən deyim ki, illik plan qapalı sənəddir, əlçatan deyil.

Burada digər bir mühüm məqam PRİORİTET TƏŞKİL EDƏN ƏRAZİLƏR məsələsdir. Əslində, bunun üçün meyar müəyyənləşdirilmək də yersizdir. Kim-

Onun sözlərinə görə, bu gün Azərbaycan dayanıqlı, bərpa olunan enerjiyə əsaslanan iqtisadiyyata keçid üzərində işləyir: "Bərpa olunan enerji mənbələri iqtisadiyyatı inkişaf etdirmək səylərimizə əhəmiyyətli təkan verəcək. Bu baxımdan, İsrail ən yaxşı təcrübə və texnologiyalarını Azərbaycana gətirmək üçün böyük potensiala malikdir".

Nazir əlavə edib ki, Azərbaycan İsraildən yeni texnologiyalar, innovasiyalar, intellektual mülkiyyət və süni intellektə əsaslanan investisiyaların cəlb edilməsində çox maraqlıdır.

"Azərbaycan nefti İsrailin istehlak etdiyi neftin taxminən 30%-ni

## Ceyhun Bayramov: "İsrail qabaqcıl təcrübə və texnologiyasını Azərbaycanla bölüşə bilər"

"Azərbaycanla İsrail arasında enerji sahəsində əməkdaşlıq mühüm yer tutur".

həmkarı Eli Kohen ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.




Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov israilli

təşkil edir. İsrail Azərbaycandan xeyli miqdarda neft məhsulları ixrac edir", - o deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan dayanıqlı, bərpa olunan enerjiyə əsaslanan iqtisadiyyata keçid üzərində işləyir: "Bərpa olunan enerji mənbələri iqtisadiyyatı inkişaf etdirmək səylərimizə əhəmiyyətli təkan verəcək. Bu baxımdan, İsrail ən yaxşı təcrübə və texnologiyalarını Azərbaycana gətirmək üçün böyük potensiala malikdir".

Nazir əlavə edib ki, Azərbaycan İsraildən yeni texnologiyalar, innovasiyalar, intellektual mülkiyyət və süni intellektə əsaslanan investisiyaların cəlb edilməsində çox maraqlıdır.



## Ukrayna niyə önemlidir?

On milyonlarla ali tehsilli insanı ilə zəngin əmək ehtiyatına malik və ərazisinə görə Avropanın ən böyük ölkəsidir Ukrayna.

### Təbii sərvətləri:

Uran filizlərinin təsdiqlənmiş çıxarıla bilən ehtiyatlarına görə Avropada 1-ci yer;

Titan filizi ehtiyatlarına görə Avropada 2-ci, dünyada isə 10-cu yer;

Manqan filizlərinin kəşf edilmiş ehtiyatlarına görə dünyada 2-ci yer (2,3 milyard ton və ya dəniz ehtiyatlarının 12%-i);

Dünyada 2-ci ən böyük dəmir filizi ehtiyatı olan ölkə (30 mld ton);

Cive filizi ehtiyatlarına görə Avropada 2-ci yer;

Şist qaz ehtiyatlarına görə Avropada 3-cü yer (dünyada 13-cü yer, 22 trilyon kubmetr)

Təbii ehtiyatların ümumi dəyərinə görə dünyada 4-cü;

Kömür ehtiyatlarına görə dünyada 7-ci yer (33,9 milyard ton)

Ukrayna həm də kənd təsərrüfatı ölkəsidir:

Əkin sahələrinə görə Avropada 1-ci yer;

Qara torpaq sahəsinə görə dünyada 3-cü yer (dünya üzrə 25%-i);

Günəbaxan və günəbaxan yağı ixracında dünyada 1-ci yer;

Arpa istehsalına görə dünyada 2-ci, arpa ixracına görə 4-cü yer;

Dünyada 3-cü ən böyük qarğıdalı istehsalçısı və 4-cü ən böyük ixracatçı;

Dünyada 4-cü ən böyük kartof və 5-ci ən böyük çovdar istehsalçısı;

Bal istehsalı üzrə dünyada 5-ci yer (75 min ton);

Buğda ixracında dünyada 8-ci yer;

Toyuq yumurtası istehsalına görə dünyada 9-cu yer;

Pendir ixracında dünyada 16-ci yer;

Ukrayna 600 milyon insanın ərzaq ehtiyacını ödəyə bilər.

Ammoniyak istehsalında Avropada 1-ci yer;

Avropada 2-ci və dünyada 4-cü ən böyük təbii qaz kəməri sistemi (Al-də 142,5 mld. kubmetr qaz ötürmə qabiliyyəti);

Atom elektrik stansiyalarının quraşdırılmış gücünə görə Avropada 3-cü, dünyada isə 8-ci;

Dəmir yolu şəbəkəsinin uzunluğuna görə Avropada 3-cü, dünyada isə 11-ci yer (21,700 km);

Lokatorların və yerləşdirmə avadanlığının istehsalı üzrə dünyada 3-cü yer (ABŞ və Fransadan sonra);

Dünyanın 3-cü ən böyük dəmir ixracatçısı Dünyada AES-lər üçün turbinlərin 4-cü ən böyük ixracatçı;

Dünyanın 4-cü ən böyük raket buraxılış qurğu-su istehsalçısı;

Gil və titan ixracında dünyada 4-cü yer;

Filiz və konsentratların ixracında dünyada 8-ci yer;

Müdafıə sənayesi məhsullarının ixracına görə dünyada 9-cu yer;

Dünyanın 10-cu ən böyük polad istehsalçısı (32,4 milyon ton).

Dünyada IT-tehnologiyaları və kompüter, kiçik-tehnologiyalar mühəndisləri və hakerlərinin ən çox olduğu ölkələrdən biri;

Və sadalanmayan daha nələr-nələr..

Namiq Telmanoglu

Suallarımızı politoloq Qabil Hüseynli cavablandırıb:

- Xankəndi ətrafindakı son gəlismələr haqda fikriniz necədir? Azərbaycan ordusu uğurlu əməliyyat keçirdi, öz gücümüzü növbəti dəfə göstərdik...

- Çok uğurlu əməliyyat olduğunu. Gizli yollarla separatçı rejime silah-sursat və müxtəlif təyinatlı malların daşınmasının üstündən xətt çəkildi. Bir gülət atılmadan, qan tökülmədən belə uğurlu əməliyyatın keçirilməsi Azərbaycan ordusunun adına çox böyük uğur kimi yazmaq lazımdır. Zənnimcə, həmin istiqamətdə (Xankəndi ətrafindakı yollarda) mənzillənməsi, orada dayaq nöqtələrinin yaradılması bundan sonra davam edəcək. Azərbaycan öz suveren ərazilərinin təhlükəsizliyini təmin etmək üçün hərəkətə keçib, bu yönəldəki addımlar da hansısa qarışdırma olmadan, "yumşaq yol"larla reallaşdırılacaq.

Hesab edirəm ki, separatizm aradan qalxmadiqca, bu əməliyyatlar davamlı olacaq. Söhbət bütün ərazilərimizdə suveren hüquqlarımızın bərpasından gedir. Kəlbəcər-Ağdərə yoluna nəzarət də bərpa edilmelidir. Eləcə də Sərsəng su anbarı və Tərtər çayına nəzarətin bərpa olunması da, qarşıda duran perspektiv istiqamətlərdəndir. İndi isə bütün diqqət bütünlükle Xankəndi, ümumən Qarabağın dağlıq hissəsi və onun ətrafinda baş verənlərə yönəlib.

Hesab edirəm ki, Azərbaycan ciddi qarışdırma yaratmadan bu xətti peşəkarlıqla və dəqiqliklə həyata keçirməyə davam edəcək.

- Atlan və atılacaq addımlar düşmənlərimiz üçün çəkindirici olacaq?

- Mütləq belə olmalıdır. Bölgədə möhkəmlənmiş Azərbaycan ordusu Ermənistən 10 minə yaxın hərbçisini də ərazilərimizdən çıxarmalıdır. Üstəgəl, hələ də illüziyalarla yaşayan Ermənistən cəmiyyətini, onun Baş naziri Nikol Paşinyanı, eləcə də bölgədə "meydan sularmaq" istəyen separatçıları da qınına qapılmağa məcbur edəcək.

Zətən, Ermənistən cəmiyyəti və separatçılar arasında ciddi fikir ayrılıqları var. Söhbət Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə ineqrasiya və reinteqrasiyasından, Erməni hərbçilərinin son nəfərinədək ərazilərimizdən çıxarılmasından, ən

başlıcası isə İrəvanın Qarabağın ermənilər yaşayışının hissəsinə müntəzəm müdaxilələrinin qarşısının alınmasından gedir.

Məncə, son əməliyyatlarından sonra Ermənistən müdaxiləsi dayandırılacaq. Bundan başqa, Qarabağ erməniləri arasında Bakı ilə danışqlara meyllilik artacaq və bölgədə sülhyaratma prosesi müyyən rəlsə düşəcək.

İndi Vaşinqtonun vasitəciliyi ilə ABŞ-da Azərbaycan və Ermənistən xarici işlənəzirlərinin görüşü gözlənilir. Bu görüşdə sülh müqaviləsinin yekun şərtləri müzakirə olunacaq. ABŞ bu məsələnin həllinə kifayət qədər enerji sərf edir. Vaşinqton çalışır ki, bölgədə yeni hərbi toqquşmanın qarşısı alınsın, region sabitlik və əmin-amanlığa qovuşsun.

rən və təqib edən İrandır.

Rusiya və İran ermənilərə çox ciddi yardımalar edirlər, silah-sursat, dronlar göndərirler. Bölgədə Rusiya ilə koordinasiya edilmiş hərəkətlərin baş vermesi göstərir ki, Tehran və Moskva birlikdə bu regionda yeni münaqışının yaranması və bundan istifadə edərək bölgədə nəzarəti elə keçirmək üçün dəri-qabılıqdan çıxırlar. Bu iki ölkənin hərəkətləri çox təhlükəli destruktiv addımlar kimi dəvərləndirilməlidir.

Fransanın da yeni qarşıdurma yarada biləcək siyaset yürüdüyü deməliyik. Hindistan və müyyəyen məqamlarda Çinin bölgədə aranı qarışdırmaq üçün göstərdiyi səyləri də diqqətdən yayınmamalıdır. Xüsusən də Rusiya və İran sülhyaratma prosesində əngəllərin yaranma-

proseslər gedir. ABŞ və İsrail İran məsələsində çox qətiyyətli mövqə nümayiş etdirir. İrandan gelən təhdidləri neytrallaşdırmaq üçün lazımlı olan addımları atırlar. Yəni

bölgədə aranı qatmaq və sülhyaratma prosesine mane olmaq istəyen qüvvələr yetərincədir.

- Bəs vəzifyət niyə indiki

yağ tökmək istəyən digər ölkələr də var. Bütün bunlara reğmən, Azərbaycan ordusunun son uğurlu əməliyyatları çoxları üçün çəkindirici olacaq.

Azərbaycan ordusu Ermənistənən Qarabağ'a gələn dağ yollarını nəzarətə götürməklə həm İrevana ciddi mesaj verdi, həm də daxil-



# Növbəti əməliyyatın istiqamətləri: Sərsəng su anbarı, Ağdərə və...

- Bəs sülh müqaviləsinin müzakirə edildiyi, bununla əlaqədar Bakı və İrəvanın mövqələrinin bir-birinə ya-xınlaşlığı vaxtda Qarabağda yeni gərginlik və ya savaşda kimlər maraqlıdır?

- Məsələn, Rusiya Müdafiə Nazirliyi və sülhməramlıların Azərbaycan ordusunun son əməliyyatları ilə bağlı yaydıqları bəyanat heç bir ölçüyə sığışdır. Rusiyaının siyasi dairələrinin də bununla bağlı qopardıqları "qara qışrıq" da bütün diplomatik etiketləri ötüb keçir. Azərbaycan ordusunun "təmas xətti"ni yarib keçdiyini və bunun "sabitliyin pozulması"na gətirib çıxardığını söyləmək böyük siyasi məsuliyyətsizlikdir.

Azərbaycan öz ərazisinə nəzarəti gücləndirmək üçün uğurlu əməliyyat keçirirə və bütün bunlar öz torpaqlarında baş verirsə, hansı uydurma təmas nöqtələrinən danişmaq olar? Belə imperiya ədası kime lazımdır? Yəni bölgədə mühərribə atmosferinin yaranmasında ən böyük dəstəkçi Rusiya, eləcə də onun hərəkətlərinə təkan ve-

si üçün əllərindən gələni edirlər.

Məsələn, Moskva İrəvanın son hərəkətlərini pisləsə də, Rusiya sülhməramlıları Ermənistanda dağ şərtində döyük əməliyyatlarının aparılması üzrə təlim keçirər. Bundan əvvəl aviasiya üzrə təlim keçirmişdilər. Rusiya bu təlimlərdə Ermənistən silahlı qüvvələrinin də iştirak etdiyini açıqlayıb. Bildiyim qədər Ermənistən iki-üç qırıcı, beş-altı helikopteri var. Bütün bunlar sülhyaratma prosesinə zərbə vurmaq üçün nəzərdə tutulmuş addımlardır və şiddətlə qınanılmalıdır.

- Bəs molla rejimi nədir?

- İran Ermənistənə dron, müxtəlif təyinatlı silahlar göndərir. Bundan başqa, molla rejimi Ermənistən rəhbərliyini ürəkləndirir. Tehran açıq şəkildə İrvana bildirir ki, icazə verən kimi, İran xüsusi təyinatlıları Zəngəzura daxil ola bilər. İranın bu mövqeyi yeni deyil – o, həmişə Azərbaycana qarşı bütün düşmən cəbhələrində yer alıb.

Bir sözə, çox təhlükəli

məqamda belə təhlükəli hal alı, bunu hansı amillərlə izah etmək olar?

- Böyük güclər arasında Cənubi Qafqaza nəzarət uğrunda ciddi mübarizə gedür. Rusiya bu mübarizədə özünü "bölgənin ağası" kimi aparır. Moskva Cənubi Qafqazi özünün "arxa bağça"si hesab edir, imperiya yanaşması ilə regionda gedən proseslərə nəzarət iddiası ilə çıxış edir. Rusiya yənə də bölgənin, xüsusən də Ermənistən hərbləşdirilməsində aktividir. Başının Ukraynadakı proseslərə qarışmasına baxmayaraq, cənub istiqamətini özünün əsas "strateji maraqlı zonası"na aid edən Rusianın bu regiondakı pozucu rolu diqqətdə yayınmur.

İranın bölgəyə müdaxilə cəhdələri də zərərlə nəticələr doğurur, amma molla rejimi qorxaq və ürkək siyaset yürüdür. Ona görə də, Ermənistənə yardım etməsinə baxmayaraq, İranın Azərbaycana qarşı açıq hərəkətə keçəcəyini demək çətindir. Bu, bəlkə də mümkünüszdür. Amma Avropa Birliyində Fransa kimi İranın ocağına

dəki separatçılara ciddi xəbərdarlıq etmiş oldu. Düzdür, hər şeyin bir anda qaydaya düşəcəyi fikrində deyiləm, amma Azərbaycan bu cür lokal əməliyyatları davam etdirəcək. Bu əməliyyatlar həm Xankəndi, həm də digər istiqamətlərdə aparılacaq.

Ağdərə-Kəlbəcər yolunun və Sərsəng su anbarına nəzarətin bərpa edilməsi uğrunda da Azərbaycan ordusunun əməliyyatları keçirile bilər. Bir sözə, Azərbaycan irimiqyaslı əməliyyatların başlamasının tərəfdarı deyil. Azərbaycan bütün ərazilərdə öz suverenliyini bərpa etmək üçün addımlar atır və bu, beynəlxalq hüquq normallarına tam uyğundur. Bu çərçivədə bundan sonra da addımlarımız atılacaq.

Parallel olaraq, yekun sülh müqaviləsinin imzalanması yönündəki fəaliyyətimiz də davam edəcək. Azərbaycanın Ermənistən torpaqlarında gözü yoxdur. Eyni zamanda, bütün ərazilərdə suverenliyini bərpa etmək üçün addımlarını atmağa davam edəcək.

Mənsur Rəğbətoğlu

Sırr deyil ki, Ukraynada davam edən işgalçılıq müharibəsinə və Putin hakimiyyətinin yürütdüyü siyasetə Rusiya elitasının münasibəti günbəgün pisləşməkdədir. Hələ müharibə başlayanda bir çox rusiyalı olyarqlar, məmurlar, elm, incəsənət adamları və s. bu avantüranın Rusiya üçün olunduca baha başa geləcəyini proqnozlaşdırmışdılar və onların bir hissəsi Rusiyani tərk etmişdi. Rusiyada qalanların isə böyük əksəriyyəti artıq müharibənin bir ilinin tamamında hadisələrin Rusyanın məglubiyəti nə və hətta dağılmasına doğru getdiyini anlayır və narahatlıqlarını gizli, bəzən sə aqıq formada bürüzə verirlər.

Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovla Rusiya elitasının digər nümayəndəsi – tanınmış prodüser və iş adamı İosif Priqojinin ötən gün mətbuata və sosial şəbəkələrə sizdirilan telefon danışıği böyük əks-səda doğurub. Həm Rusiyada, həm Ukraynada, həm də Qerb mətbuatında bu mövzuya geniş yer verilməkdədir.

Məsələ ondadır ki, bu telefon səhbətində hər iki tərəf Putin hakimiyyətini və şəxşən Rusiya başçısını kəskin tənqid edir, Ukraynadakı mühərbiyətə görə qınayı. Bunun Rusiyaya çox baha başa gəldiyi-

## "BÜTÜN BUNLARA GÖRƏ PREZİDENT CAVAB VERƏCƏK..."

### Əhmədovla Priqojinin telefon danışığı "bomba effekti" yaradıb

ni bildirir və Rusiya elitasının düşdüyü durumdan, sanksiyalarlardan, gələcəyin qaranlıq görünməsindən gileylenir. Hətta Rusiyani "faşizm və diktatura" gözlədiyini bildirirlər.


Məsələn, İ.Priqojin Putini və onun ətrafini nəzərdə tutaraq, "onlar cinayətkardırlar" deyir.

Fərhad Əhmədov isə bu müharibənin hər bir gününün çox baha başa gəldiyini qeyd edərək, "orada nə qədər günahsız insan əziyyət çəkir, nə qədər qan töküür", - deyə bildirib.

Priqojin Putinin ətrafində "həşəratlar" və "alçaqlar" adlandırır. Eyni zamanda bildirir ki, Putinin yaxın adamlarından olan "Rosneft"-in rəhbəri İgor Seçin və "Rosqvardiya"nın başçısı Viktor Zolotov birləşərək, Müdafiə naziri Sergey Şoyqunu hədəfə alıblar. Məqsəd isə müharibədəki məglubiyətə görə bütün məsuliyyəti onun üzərinə atmaqdır. Ardınca Priqojin Putini nə-

zərdə tutaraq, deyir: "Görürsən o, nə etdi? O, şahmat lövhəsində onları qarşı-qarşıya

raynadakı müharibəni "qardaş qırğını" adlandırır və bu müharibədə qalib gəlməyin



qoydu ki, təki özünü xilas etsin".

Fərhad Əhmədov isə cavabında bildirir: "O, xilas ola bilməyəcək, hər şeyə görə o cavabdehdir. Bizdə respublikadır, Prezident ölkəsidir. Bütün bunlara görə Prezident cavab verəcək. Ondan hesab sorulacaq.."

Əhmədov Putini nəzərdə tutaraq, "o, deyir ki, on başlıcası ordudur, lakin məlum olur ki, ordu da yoxdur". Milyarder Ukraynaya qarşı işglaçı müharibəsini pisləməsə də, bunu təqdirdə etmir: "Digər torəfdən, Pekini Rusiya rəsmilərinin "nüvə silahından istifadə edə bilərik" kimi açıqlamaları narahat edir. Putinin Belarusda nüvə başlıqli raketlər yerləşdirəcəyi açıqlaması da, Pekində narahatlıqla qarsılanıb. Buna baxmayaraq, Vaşingtonun Rusiya ilə yanaşı, Çin qarşı da sərt siyaseti Pekinlə Moskva arasında məsafəni qısalıb ki, əslində, bu amil Qərbin maraqlarına cavab verməməlidir.

Bu arada, ABŞ-in keçmiş

mümkün olmadığını bildirir.

Priqojine Rusiya hakimiyyəti ile məsafə saxlamağı məsləhət gören Əhmədov dəha sonra əlavə edir ki, Putin geri çəkilməyəcək və bu qarşıdurma hələ uzun müddət çəkəcək: "O, geri çəkilməyəcək, irəli isə gedə bilmir. Orada düşməmdir. Bu tarakanlar stokanda bir-birini gəmirlərlər... Onlar bir-birilərini boğacaqlar. Çünkü onlar batırlar. Onlar başa

düşürlər ki, hər şey bitib..."

Ardınca Azərbaycan əsilli milyarder şəxşən Putinin ünvanına kəskin ifadələr işlədir: "Onun heç nə vecinə deyil (söyüs söyür-red.), xalq vecinə deyil. O, seytandır..."

Fərhad Əhmədov Putini və Dmitri Medvedevi nəzərdə tutaraq, onları "böyüməmiş lili-purlar" adlandırır.

Sözügedən telefon səhbətinin iki ay əvvəl qeydə alınıldığı güman olunur. Priqojin artıq baş verənlərə münasibət bildirərək, danışqdakı səsin ona aid olmadığını, danışığın montaj edildiyini və yayılan məlumatın "feyk" olduğunu iddia etsə də, buna demək olar ki, heç kim inanır. Hətta Rusiya FTX-sının adı çəkilməyən nümayəndəsi mətbuata səsyazmanın gerçek olduğunu bildirib və hətta bununla bağlı araştırma aparıldığını deyib.

Telefon danışığının hansı xüsusi xidmət orqanı tərəfindən ləntə alındığı və paylaşıldığı barədə isə konkret məlumat verilmir.

Fərhad Əhmədova gəlince, milyarder həmsəhbətin dən fərqli olaraq susur və hələlik sosial şəbəkələrdə və mətbuatda bomba partlayışı effekti yaranan hadisəyə münasibət bildirməyə tələsmir.

C.Məmmədov

## Putinin planı Çini təşvişə saldı: Proses yenidən başlayır

### Bu dəfə daha təhlükəli...



Çin lideri Si Cinpinin 20-də Rusiyaya iki günlük səfəri və Kreml sahibi Vladimir Putinlə müzakirələri dünya mətbuatında hələ də müzakirə predmetidir. Yanaşmalar müxtəlifdir. Bir qismi düşünür ki, Rusiya Çinlə Qərbə qarşı birgə mübarizə aparacaq. Digərləri isə hesab edirlər

ki, Çinlə Rusiyani yalnız anti-Qərb siyaseti birləşdirir, bu iki ölkənin milli və təhlükəsizlik maraqları üstüste düşmür.

Bu barədə "Atlas" araşdırımlar mərkəzinin analitik təhlilində deyilir.

Mərkəzin ekspertlərinin fikrincə, bunda həqiqət ondan ibarətdir ki, Pekin Rusyanın

və iqtisadi imkanları qeyri-bərabər olub və bu, ABŞ-in qələbəsini təmin edib. Ancaq keçmiş dövlət katibi bu qələbənin əridiyi fikrindədir. Kissincer hesab edir ki, Çin imkanlar baxımından ABŞ-a çatır.

Vaxtilə ABŞ Çinlə yaxınlaşaraq bu ölkəni keçmiş SSRİ-dən daha da uzaqlaşdırılmışdı. Çünkü o illərdə dövlət katibi olan Kissincer hesab edirdi ki,

ABŞ eyni zamanda həm SSRİ, həm də Çinlə mübarizə apara bilməz, bunlardan biri ilə normal münasibət qurmaq lazımdır. Vaşingtonun bu siyaseti müsbət nəticələndi, SSRİ-nin dağılması buna sübutdur. İndi isə Vaşington həm Rusiya, həm də Çin qarşı mübarizə aparır, bu isə ABŞ-in imkanlarını tükməndirir".

Təhlildə qeyd olunur ki, ABŞ-in keçmiş prezidenti

Donald Tramp Kissincerlə eyni fikirdədir: "Tramp hesab edir ki, Çinlə Rusiya dünya düzəninin yenidən qurulması üzərində bирgə çalışır, bu isə ABŞ üçün təhlükədir. Tramp buna misal olaraq, Si Cinpinin Rusiyaya son səfərini və Vladimir Putinlə uzun müzakirələri göstərib.

Maraqlıdır ki, Trampın sözlərinə baxmayaraq, Çinlə Rusyanın yaxınlaşmasında onun da günahı var. Çünkü məhz Tramp prezident olduğu illərdə Çin qarşı iqtisadi sanksiyalara üstünlük verib. Halbuki Cinpin ABŞ-a səfər edərək Trampa dialoqu genişləndirmək istəyirdi, alınmadı. Trampdan sonra prezident seçilən Co Bayden hələ də Çinlə dialoqu bərpa edə biləyib".

Mənsur Rəğbətoğlu

**II YAZI**

(evveli öten sayımızda)

- oruc programı İLLİK MAYADIR, bir insan orucu onun haqqını verərək tutsa: ağıl ilə oruc tutsa - ağılmış oruc tutması doğru düşünməsi, elm yeməsi, həqiqəti kəşf etməsi, həqiqətə təslim olmasıdır, qəlb ilə oruc tutsa - qəlb orucu iman etməsidir, iman qəlbin doymasıdır, qəlb "iman yeyəndə" oruc tutur, vicdanı oruc tutsa - vicdanın orucu sevgi, mərhamət, şəfqət yeməsidir, iradəsi oruc tutsa - iradənin orucu doğrunu seçəcədir, bədəni oruc tutsa - orucluq dənəməndə yeməsə, içməsə, cinsi münasibədə olmasa, gözü oruc tutsa - harama baxmasa, qulağı oruc tutsa - mənəsiz və məqsədsiz sözlərə qulag asmasa, dili oruc tutsa - haram yeməsə, yalan danışmasa - bunlar orucu haqqını verərək tutmaqdır, bu biçimdə oruc tutmaq insanın illik mayası olur, bərəkatı il boyu davam edir, onu bütün pisliklərdən qoruyur, illik mayalar - orular axırat azıqəsinə çevrilir;

- oruc bir İDƏRƏETMƏ PROQRAMIDIR, insana ağlıt, qəlbini, vicdanını, iradəsini, duygularını, nəfşini, sözünü, gözünü, qulağını, işini, evini, ailəsini, ölkəsini, işçilərini, tələbələrini ... idarə etməyi öyrədir, deyir ki, duygularını ağlına, ağlıntı da vəhyə - uca Allaha bağıla, ağlıntı, iradəni, vicdanı və qəlbini heç nəyə və heç kimə kıraya verme, idarə etməyi bilsən, azad, bilməsən, kölə olacaqsan;

- Ramazan ayında həm QURANI-KƏRİM nazıl olmağa başlamış, həm də ALLAH RƏSULUNA - son elçiye elçilik vəzifəsi verilmişdir;

UCA ALLAH ayəde buyurur ki, oruc sizdən öncekilərə olduğu kimi size də yazıldı. Ayədəki sözlərin mənə yüklərini bir-bir sərh edək:

"ORUC" sözü ərəbcə deyil, Quran-Kərimin mətnində də yoxdur, "oruc" sözü farscadır (İslam Azərbaycan Xorasan yolu ilə gəldiyindən Quran-Kərimə aid bir sıra terminlər farslaşmışdır, məsələn: namaz, dəstəməz, oruc...), "gün" anlamlını daşıyan "ruz" sözüne "ə" şəkilçisi artırılaraq "ruze" qəlibi düzəldilmiş ("günlük", "gün-gün tutulan"), sonra "ruze" sözü "oruze", "oruc" biçimində türkçələşmişdir. "Oruc" sözünün Quran-Kərimdəki qarşılığı "SAVM"dir. Bu söz "s-v-m" kökündən, eyni kökden olan sözlər Quran-Kərimdən on dörd dəfə işlədilmişdir. İlahi məndə orucla bağlı bu sözlər yen verilmişdir:

- "təsumu"; (2/184)
- "yəsum"; (2/185)
- "sıyam" / "əs-siyam"; (2/183, 187, 196; 4/92; 5/89, 95; 5/84)
- "əs-saimin" / "əs-saimat"; (3/35)
- "səvm"; (19/26)

"SAVM" sözü həm "tutmaq", həm də "tərk etmək" mənalarını ifadə edir. Sözün kök mənəsi bunlardır: "yemək və içməkdən kəsilmək", "ağzı qapalı olmaq", "icinə əlavə bir şey alnamamaq". Bu söz mütləq bütün (tərkiblərdən ibarət olmayan bütün), əsiksiz və tam mənəsini daşıyan, uca Allahan sıfeti olan "əs-Səməd", dəyeri sabit olduğu üçün qızıl mənəsi daşıyan "səmit", sal qaya anlamlını daşıyan "səməd", ağızı qapalı olduğu üçün susmaq mənəsini daşıyan "summ", güc və cəzibə mərkəzi daşıyan "saməd" sözləri ilə qohumdur. Mustafa İslamoğlu ORUC TUTMAQ anlayışına bu mənaları yüklemişdir: "... Dilimizdə "ORUC TUTMAQ" deyirik. Namazı qılıraq, dəstəməz alıraq, zəkatı veririk, şəhadət kəlməsini göttiririk, həccə gedirik, orucu isə tuturuq. Dilimizdəki "tutmaq" sözü (ismi) oruc mənəsindəki "səvm"in tam qarşılığıdır, "oruc tutmaq" ifadəsini isə "tutmağı tutmaq" kimi vermək olar. Oruc tutmaq hər şeydən öncə orucun tərəfini tutmaqdır, yəni mən orucun tərəfindəyəm deməkdir.

Oruc tutmaq özünü tutmaqdır. Başımıza na gəlirsə, özümüzü tutmamağımızdan golur. Günahların kökü qəzəbini tuta bilməməyə, nəfsini tuta bilməməyə, şəhvətini tuta bilməməyə, dilini tuta bilməməyə... bağlıdır. İnsan orucu nə qədər tutarsa, oruc da insani o qədər tutar. Kim orucun başını dik tutarsa, oruc da onun başını dik tutar. Oruc onu qula qul etməqdan qoruyan bir qalxan, qulu qul etməkdan qoruyan bir ağıl olar. Bu monada oruc ac qalmaq deyil, bəslənməkdir. Ac qalan bədəndir, bunun anلامı odur ki, insanın bədəni ikinci dərəcəlidir. Birinci dərəcəli olan düşünən, xatırlayan, öyüd alan, inanan, dəyər ortaya qoyan, yaxşınu pişdən avran yanır (tərəfidir). Quran-Kərimin doğum ayı olan Ramazanın bədənin ac saxlanılaq keçirilməsinin (ehya edilməsi, dirildilməsi) səbəbi də budur. Məqsəd bədəni ac tutaraq möminin aqlı və ruhi qabiliyyətlərinin hərəkətə keçirmək, təşviq etmək, bu yolla da anlama və düşünmə imkanlarını artırmaqdır. Bu da Quran-Kərimin daha dərinlən anlaşılmamasına səbəb olan vəsilərlən biridir. Belə ki vəhbi oxu-

tediyi gündür. O buyurdu ki, bizim hz.Musa ilə haqq bağıımız sizinkindən daha çoxdur. Elçi o gün oruc tutdu, məmənlerin də oruc tutmasını istədi. Bir il sonra Ramazan orucu fərz qılındı (oruc ayəsi Mədinədə, hicrətin ikinci ili nazıl olmuşdur), Allah Rəsulü aşura orucu üçün istəyən sözleri söyledi: istəyen tutsun, istəyen tutmasın, beleliklə, aşura orucu bəyənilən ibadət hökmündə oldu.

İsrail oğulları il başından on gün sonra (onların il başı oktyabr ayına uyğun gelirdi) gün batandan ertesi günün gün batımında (iyirmi dörd saat fasıləsiz) oruc tuturdular. Onlar bu günün günahlarının bağışlandığı gün olduğunu inanır, ona "kipur" adı verirdilər. Bu oruc fərz hökmündə idi. Bununla birlikdə, İsrail oğulları ilin fərqli günlərində də fərz ve nafisə oruc tuturdular (bu enənə davam edir). Xristianlarda isə Tövratda olandan başqa oruc yoxdur. Hz.İsa Ona elçilik gəlməzdən önce qırq gün oruc tutduğu üçün xristian din adamları bu orucu da ibadət kimi qəbul etmişlər.

Əhatə edir: a) oruc ibadəti çox önemlidir, bütün əmmətlərə pozulmayacaq bincimdə yazılıdır; b) "yazıldı", yəni fərz qılındı, əmr olundu - dini əmərləri yerinə yetirməyə borclu olan (bu mənənin içində həddi-bülüg yaşına çatmaq da var) bir insan fərin doğulmasından - dan yerinin aparmağa başlamasından Günsən batmasına dək olan zaman dilimində yeməkdən, içməkdən, cinsi əlaqədən ibadət niyyəti ilə imtiyət etməli, orucunun tam olması üçün gözünə, dilini, qulağını haramlardan qorunmal, bütün varlığı ilə orucu köklənməlidir...

2) "... Bəlkə, bu sayədə (yolla) təqvaya qovuşasınız"

AYƏNİN bu cümləsi oruc əmri nin səbəbinə, hikmetinə, hədəfini açıqlayır: Allah oruc ibadətini ona görə yazdı ki, siz təqvaya qovuşasınız. "TƏQVA" Quran-Kərimin ən önemli anlayışlarından biridir. Bu söz "v-q-yə" kökündən təqvaya qovuşasınız. Quran-Kərimdə eyni kökdən tərəyən sözlərin sayı iki yüz əlli səkkizdir, bu mənələri var:

a) "qorumaq" - "Allah bizə lütf edidi, bizi vücudun içənə işləyən əzabdan

səliyyət daşıyır, Allah əmanəti (məsuliyyəti) insana yüklemişdir. Məsuliyyətin ziddi bigənelilikdir, vecinə al-mamaqdır. Məsuliyyətli olmaq həddini, vəzifəsini, işini, əməlinə görə hesab verəcəyini, zamanın dəyerini bilməkdir. İnsanın məsuliyyəti azad olduğu qədərdir. BİR TOPLUMDA AZADLIQ YOXDURSA, ORADA MƏSULİYYƏT DƏ YOXDUR. Hz.Ədmə məsuliyyəti olmağın simvoludur. O, yanlış addım atdı, səhvinə anladı, qəbul etdi, tövbəye yönəldi. Şeytan məsuliyyətsizliyin simvoludur: o, günahını Allahın üzərinə atdı.

Qədərçilik (insandan heç bir şey asılı deyil düşüncəsi) məsuliyyətsizlikdir, insanı dəyərsizləşdirməkdir, Allah'a iftiradır, belə ki, O, insanın aqibətini əməyinə (məsuliyyətinə) bağlamışdır. Məsuliyyət insana verilmiş iradə nemətinə sayğıdır, azad seçimdir, seçdiyinin nəticəsini qəbul etməkdir, örnek olmaq, vəzifələri paylaşımaq, bilmədiyin, bacarımdığın işlərdən uzaq durmaq, xeyri əmr edib (təşviq edib), pisliklərdən

# ORUC UCA ALLAHIN TƏRBİYƏ PROQRAMIDIR

## (QURANI-KƏRİMDEKİ ORUC AYƏLƏRİNİN ŞƏRHİ)

mağın mənəsi onu anlamadır. Bir şey anlaşılmamışdırsa, bu o deməkdir ki, o şey oxunmamışdır. Anlamaqdan məqsəd də anladığını yaşamaqdır, insanın anlamadığını yaşamaması imkansızdır. Elə bu səbəbə görə də Ramazan ayı Quran-Kərim ayıdır. Ramazan bizə Quran-Kərimi görtirdiyi üçün Ramazandır. Ramazanlarımız Quran-Kərimi oxuduğumuz, anladığımız, yaşadığımız, yaşatdığımız qədər mübarəkdir - bərəkatlıdır. Təbii ki, Quran-Kərimlə münasibət (bağ, əlaqə) ancaq Ramazanla sınırlandırıla bilməz. Onuzda Ramazan Quran-Kərimin endiyi deyil, enməyə başladığı aydır... Ramazanın təsiri (vəhyə kimi) sadəcə bir aylı mahdudlaşdırıla bilməz. Ramazanın məqsədi görtirdiyi mənə iqlimini möminlərin bütün ömrünə yaymaq, onun ömrünə Ramazan qılmaqdır. Unudulmayaq həqiqət budur: ömrü Ramazan olanı axırıztı bayram olar. O bayram cənnətin özüdür. Ramazan orucunu bu anlayışla tutan bərinə bu sözü söyləmə şüuru inşa edər: küfər, şirkə, zülümə qarşı orucumu pozsam, kəffarətim cəhənəmə olsun!".

AYƏ buyurur ki, oruc sizdən ÖNCƏKİLƏRə də yazıldı. Oruc bir ilahi terbiye proqramıdır, o, insanlıqla yaşındır. Bu gün oruc tutan bir insan insanlıqla yaşış olan bir oruc karvanına qoşulur. Anlaşılan odur ki, oruc ibadəti hz.Adəmdən başlayaraq bütün Elçilərə, onların ümmətlərinə fərz qılınmışdır, hz.Əli buyurur ki, oruc tutanların ilki hz.Adəmdir. Qeyd edək ki, ayədəki "ÖNCƏKLİKLER" sözünün xristianlar, İsrail oğulları, Kitab əhli anlamında oxuyan alımlar də var. Oruc ibadəti səmavi dinlərin ortaq nöqtələrindən bərətir. Bu ibadət zaman-zaman təhrif olundu, bir biçimde son Elçiyədək gəldi. Quran-Kərim nazıl oldu, oruc ibadətini təhriflərdən təmizlədi, onu fitrətə qoşudurdu, son biçimini verdi.

Biz bilirik ki, Allah Rəsulunun mənəsub olduğu Qureyş qəbiləsinə bağlı olanlar Aşura günü oruc tuturdular. Son Elçi Məkkədən Madineyə hicret etdi, yəhudilər de eyni gün oruc tutduğunu gördü. Allah Rəsul bunun səbəbini soruşdu, dedilər ki, bu gün uca Allahn xilədir, dinin sahibi; Odur, Onun dini də bərdir;



Allah Rəsulu buyurur: "Allahın on çox sevdiyi oruc Davud peyğəmbərin orucudur. O, bir gür açar (veyər), bir gün oruc tutardı". Bu hədis öncəki Elçilərə, onların ümmətlərinə də orucun fərz qılındığını gösterir.

Dedik ki, Quran-Kərimin nazıl olmasınınadək olan dövrdə oruc ibadəti təhrif olunmuşdu, məsələn, İsrail oğulları oruc tutulan günlərin sayını azaltmışdır, xristianlar isə biçimini və məzmununu dəyişmiş, orucu pəhrizə çevirmiş, günlərin sayını artırmışdır.

Ayədəki "oruc sizdən öncekilərə də fərz qılınmışdı" cümləsi bu mənələri də hətənəmədir:

- elə bir ümmət yoxdur ki, oruc fərz qılınmassis;
- oruc dinin təməl ibadətlərindən biridir;
- oruc tutmaq çox önemlidir;
- "öncəkilər" sözü insanların oruc tutmaqta təşviq edir;
- oruc tutmaq çətin ibadətdir, çətin bir ibadət hamiya aid olanda onu yeri-nə yetirmək asan olur;
- uca Allah bərdir, dinin sahibi;

Ayə deyir ki, oruc size "YAZILDI" ("kutibə"), bu feile Quran-Kərimdə bir sira başqa məsələlərin təqdimdə də yer verilmişdir, məsələn, "qisə-ədalətli qarşılıq sizə yazıldı", "vəsiyyət etmək sizə yazıldı". Ayədəki "yazıldı" feili iki anlami

gorudu"; (Tur, 52/57)

b) "qorunmaq" - "Kim nəfsinin xəsisliyindən qorunarsa, məhz onlar qurtaracaqlar"; (Məmin, 40/45; Duha, 44/56; Tur, 52/18)

TƏQVA ilə eyni kökdən olan "mütəqəti" sözü də qorunan, təqva sahibi olan anlamlarını daşıyır. Ərəblər "təqva" sözünü Quran-Kərim nazıl olmadan önce də işledirdilər, ancaq onlar bu söze xaricdən gələcək hər hansı bir təhlükəyə qarşı özünü qoruma anlamını verirdilər. Quran-Kərim "TƏQVA" sözüne yəni anlam yükledi (Quran-Kərim mövcud sözlərə - anlaysıclarla üç ölçü ilə yanaşı): a) ərəb dilində olan bir sira sözlərin mənə yüksəkliyi olduğuna kimi saxlaşdır; b) bir sira sözlərin mənəsi isləh etdi, mənə çevrəsini böyütüd; c) yeni mənə yüksəldi, məsələn, təqva sözünə mənəvi əzabdan, insanı bu əzabla sürükleyəcək pis işlərdən qorunmaq, tamiz dindarlıq anlamlarını yüksəldi.

Böyük alim Mehəmməd Əsəd "TƏQVA" sözünü "məsuliyyət şüru" kimi tərcümə etmişdir (Muhammed Əsəd, Kur'an mesajı, s.4). O deyir ki, təqva insanın Allah qarşısında məsuliyyət şüurudur, ilahi fitrətin şüurdu təzahürür, fitrəti qoruyan təqvalı olar.

Məsuliyyət şüru ağıllı, iradə, vicdanla bağlıdır, insan ağıllı, iradəli, vicdanlı varlıqdır, ona görə də mə-

çekindirməkdir.

Məsuliyyət şüru bu ayəyə inanmadır: BİR TOPLUM ÖZÜNÜ DƏYİŞDİRƏMƏDİKCƏ ALLAH DA ONLARI DƏYİŞDİRƏMƏZ. Məsuliyyət özünü tanımaq, özünə güvenmək, ilahi təyinatını bilməkdir. Biz sadəcə etdiklərimizdən de məsuliyyət daşıyıraq. Səxiyyət olmaq istəyirikse:

- məsuliyyətimizi qarvayaqçıq;
- dəyinəcəyik;
- çalışacaqçıq;
- əsləh edəcəyik;
- saleh əməllərimiz olacaq;
- cəhələtdən qurtaracaqçıq;
- BU HƏQİQƏTİ BİLƏK Kİ, TARIXDƏ İZ QOYMUS, DƏYƏR QAZANMIŞ, ÖRNƏK OLMAŞUS İNSANLAR CİDDİ, MƏSULİYYƏTİ, CİLE ÇƏKMİŞ İNSANLARDIR. ONLAR BÜDƏRƏLƏR ÜZRÜNDƏ CIHAD ETMİŞLƏR:
- təvhid - la ilaha illallah - Allahdan başqa ilah yoxdur, yaradan tək, yaradılanlar coxdur, insana qul olmaq, insanı qul etməyi rədd edirəm;
- ədalət;
- əlm;
- şəfqət, mərhamət;
- barış;
- azadlıq;
- həqiqət;
- rifah;

TƏQVADA məsuliyyət şüru ilə birgə əmanətə sədaqət, borcluluk düşüncəsi var: insan hər şeyini Allah'a borcludur, bu borcu ödəməyin tek yolu yaradana təslim olmaq. Onun buyurduğu kimi yaşamaqdır. TƏQVANIN kök mənəsi biri o birisine zərər verən iki şeyin arasına mənəe qoysaraq zərər görəni və zərər verəni qorumaqdır. TƏQVA insanın mənəvi qoruma (immun) sistemidir, çox diqqətli qorunmadır. Quran-Kərim buyurur ki, təqva libasidır (qoruyaq) (Əraf, 7/26), dərin məsuliyyət düşyusdur, qorxməq deyil, qorunmaqdır, o en dəyərli azuqədir (Bəqərə, 2/1



Ay Musa

Sən şair doğuldun Azərbaycana,  
Axıb könüllərə doldun, Ay Musa,  
Yaralı qətblərə su çılçırak,  
Xalqının şairi oldun Ay Musa.

Hər kəlmədən min bir mənə kəsb olar,  
Oxuyan, düşünər, həm ibrət alar.  
Şeirlərin şöhrət tapar, uclar,  
Dərin ədəbi irs qoydun Ay Musa.

Qarabağ nisgilli, vətənin dərdi,  
Qəlbinə hər zaman qəm, kədər verdi.  
Dilində hər kəlmə igiddir, ərdi,  
Şirin sözlərinə baldın Ay Musa.

Yandı yurd eşqi ilə, alışdı sinə,  
Qələmin süngüyüdü düşmənlərinə,  
Sevindin Qarabağ çıxdı ağ günə,  
Müsəlləh bir əsgər oldun Ay Musa.

Sən bir çiçək idin, ətin danılmaz,  
Ürəyin, söhbətin, sözün yorulmaz.  
Elə bil iz qoydun itməz, danılmaz,  
Əbədi tarixdə qaldın Ay Musa.

Pərvanə Zalamlı  
Qəbələ Yazarları  
İB-nin üzvü

\*\*\*



Musa Yaqub zirvəsi

Yaxşı şeir yaza bilmək  
İlahinin hədiyyəsi,  
Yüksək uca zirvəddərdir,  
Musa Yaqub səviyyəsi.

Nə deyim ki, layiq olsun  
Heç olmasa bir misrana?  
Misraların sığal çəkir  
Oxuyanda hər insanı.

İstərdim mən sənin kimi  
Dərin, gözəl şeir yazım.  
Şeir adlı aləmində  
Rəziyam ki, gəzib azim.

Gül ətirli misralardan,  
Soruşam mən öz yolumu,  
Gözərinin ətri tutsun,  
Ətrafımı, sağ, solumu.

Musa Yaqub zirvəsinə,  
Çatmaq üçün yarışdayıq  
O zirvəyə çatmaq olmur,  
Çox çətindir, sərt qışdayıq.

Kəlmələrin qoruyacaq  
Şair, sənin o zirvəni  
Fikirlərin ucaldacaq,  
Musa Yaqub daim səni.

Zinjet Şərif qızı Tahirli.  
Qəbələ yazarları İB-nin üzvü

\*\*\*



General Polad

Sən elimin qəhrəmanı,  
Yurda qurban etdin canı,

Səni əvəz edən həni?  
Hər an səni el edib yad,  
General Polad, şəhid Polad!

Qəbələ, Vəndamdır yurdun,  
İgidlikdə başda durdu,  
Qəbələyə plan qurdun,  
Bizə qazandırdın mərd ad,  
General Polad, general Polad!

Düşməni qartal tək çaldın,  
Lələtəpəni geri aldı,  
Yaddaşda əbədi qaldın,  
Millətinə eylədin şad,  
General Polad, general Polad!

Qanın yerdə qalan deyil,  
Qisasını alrıq, bil,  
Bunu söyləyir gənc nəsil,  
Qarabağ olacaq azad,  
General Polad, general Polad!

Əhməd Məmmədli

\*\*\*

İstedadlı şairimiz Cəlil Xeyirbəyin  
(Komuradlıının tək Madar oğlu Xeyirbəyin) əziz xatirəsinə

At oynadırdı düşmən,  
Yurdum Qarabağında,  
Otuz il millət qaldı,  
Qələbə sorağında.

Vətənə qurban getdin,  
Ömrün lap gənc çağında,  
Qarabağı qaytardın,  
Verərək can Xeyirbəy!

Qazandırdın millətə  
Yaxşı ad san Xeyirbəy!  
Hünərinə qoy  
Qurban olsun bu can Xeyirbəy!

Doğmaların qalsa da,  
Gözəri yaşılı sənsiz,  
Vətənin azadlığı,  
Sənə hər şeydən əziz

Şəhid olub tarixdə,  
Qoydun silinməz bir iz,  
Qarabağı qaytardın  
Verərək can Xeyirbəy!

Səninla faxr eyləyir  
Atan, anan, Xeyirbəy!  
Ayrılığınə dözmək  
Deyil asan Xeyirbəy!

Sən yağdırın düşənə  
Gur gullə yağışını,  
Dəmir yumruqla əzdi,  
Onun o küt başını,

Xilas etdin vətənin  
Torpağını, daşını  
Qarabağı qaytardın  
Verərək can Xeyirbəy!

Bu hünəri unutmaz  
Azərbaycan, Xeyirbəy!  
Sənsiz qalmaq çətindir  
Bizə yaman Xeyirbəy!!!

Əhməd Məmmədli, Qəbələ Yazarları İB-nin üzvü, şair

\*\*\*

Sən elimin qəhrəmanı,  
Yurda qurban etdin canı,



Qoymadılar ümidişliyə qapılım

Qəbələdə tanınmış ziyanı, ağısaq-qal,  
dövlət qulluqçusu Qərib Qəribovun  
dilindən.

Sən də çalışırsan, qoymursan həkim  
İnsanlar qapansın ümidişliyə,  
Ünvanına gələn xəstə qəlbində,  
Yanmaq istəyirsən nur olum deyə.

Allah pay verənin payını kəsməz,  
Sən də pay verirsən insan ömrünə,  
Deyirlər nə qədər alqışlar düşüb,  
Həkim taleyinə, cərrah ömrünə.

Sənədlə, kağızla alım olmadın,  
Böyük insanlığın alımı oldu.  
Nə qədər insanın ömür evində,  
İşiq tək, alışdın, nur kimi doldund.

Hərənin bir cürə alın yazısı,  
Hərənin bir cürə ömür yolunu var.  
Qişın ortasında bəzən yaz gəlir,  
Bəzən də yay günü səpələnir qar.

Təbiət insani dəyişə bilər,  
İnsan təbiəti dəyişə bilməz.  
Hələ indidən belə yüz min ildə  
Gecələr gündüzlər görüşə bilməz.

Pərvanəyə çəvrilib  
Mənim başımın üstündə  
Ömründən qurban verib  
Fərhad o vaxt mənim üçün.

Sonsuz arzularımı,  
Çiçək edib bir dəstə  
Xəyalən göndərirəm  
Fərhad cərraha hər gün.

Fərman Məhəmməd Əzizli

\*\*\*

Şəfəli əller

İsmayıllı rayon Mərkəzi Xəstəxanın  
tanınmış cərrah həkimi Elman Xəlilova  
ithaf edirəm.

Adın təmənnəsiz bir cərrah kimi  
Çox yerdə, çox zaman çəkilirindi.  
Səni insanlara belə sevdirdən,  
Cərrah peşəsinə məhəbbətindir.

Heç kəs ustادına kəm baxmayıbdır.  
Hamı həsəd çəkib dağın qarına,  
Belə sadəliyin, ucalığınla.  
Ucalıq gətirdin ustadlarına!

Cərrah peşəsinin işığında sən,  
Yandır bilmisən söz işığını,  
Halal zəhmətinə, alın tərinə,  
Özün yandırmışan, öz işığını!


İnam qələbədir, inam ölübsə,  
İnsan arzuları yaşamır demək.

İnamsız gedirsa əməliyyata,  
Elman öz adını daşımır demək.

Fərman Məhəmməd Əzizli.

Azərbaycan Respublikasının Maarif  
xadimi, Əməkdar müəllim, rayon  
Ağsaqqallar Şurasının idarə heyətinin  
üzvü, Qəbələ Yazarlar İB-nin üzvü.

\*\*\*



Şair

Xalq şairi Musa Yaquba ithaf olunur.

Təbiət şair deyirlər sənə,  
El oba vurğundur, seirlərinə  
Düşəndə sözünün hərdən sehrinə,  
Verir ləzzət mənə, dad mənə şair.

Sizin tək ustadı hey öy-öyə,  
Bəzən siğışmırı heç yerə, göyə,  
Mənim söz dünəyinən şahisan deyə,  
Qıbtə etməkdədir, yad mənə şair.

Əzəldən məlumdur, bu xalqa, elə,  
Təbiniz bənzəyir gur axan selə,  
İçib şadlıqlıqından şadəm ki, elə  
Bənzəmək istəyir şad mənə şair.

El iz salıb ki, içimdə dərin,  
Odur ki, hər sözün mənim üçün şirin.  
Soyuqda sızaqdan yaxşı bir şeirin  
Olur ancaq mənə, od mənə şair.

Cəliləm, eşqindən gözüm dolarsa,  
Bu yolda gün kimi rəngim solarsa,  
Ruhunuz üstümdə sayə olarsa,  
El verər bir gözəl ad mənə, şair.

Cəlil Xeyirbəy

**"Tərtər işi" ilə bağlı həbs edilən Rəşid Niftəliyev, Ramil Qarayev, Vüsal Ələsgərov və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.**

Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun məruzəsi, Zeynal Ağayevin sədrliyi ilə iclas Sumqayıt Məhkəmə Kompleksində baş tutub.

Buna səbəb cinayət işi üzrə zərərçəkmiş şəxslərin çoxluğu və Bakı Hərbi Məhkəməsində böyük zalın olmasına.

Prosesin əvvəlində prokuror ittiham aktını elan edib. İttihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər, məhkəmədə ifadə verməkdən imtina ediblər.

Vüsal Ələsgərov bildirib ki, o, özündən daha yuxarı vəzifədə olan şəxslərin – Müdafiə naziri, onun birinci müavini, Baş qərargah reisi, korpus komandiri və Hərbi Prokurorluq təmsilçilərinin əmrlərini icra edib.

Rüstəm Ələsgərov isə deyib ki, onun ümumiyyətlə, heç bir səlahiyyəti olmayıb. Sıravi əsgər kimi verilən əmri icra edib, binanın mühafizəsində məşğul olub: *"Deyiblər ki, mühafizədə dayan, mən də dayanmışam. Mənim heç icazəsiz o binaya girməyə ixtiyarım olmayıb".*

Daha sonra zərərçəkmiş qismində ifadə verən baş leytenant Bəhmən Məcidov bildirib ki, Tərtər hadisələri baş verən dövrdə böyük komandirinin şəxsi heyət üzrə müavini olub: *"Böyükda cihaz itmişdi, buna görə söz-söhbət oldu. Sonradan məlum oldu ki, onu tərxis olunan əsgər aparıb.*

*Polkovnik Vüsal Ələsgərovun yanına gələndə hərbi salam vermək istədim. Çatan kimi nəhayət söyüdən söyməyə başladı. "Döyüşə" əmri verdi, məni yerə yixdilar, döyməyə başladılar. Saatimi, pulumu götürdürlər. Məhkəmə zalında qadınlar var deyə, o sözləri təkrarlaması əlaquma siqışdırıram. Nalayıq ifadələr işlərdirdi, erməniyə işləməkdə ittiham edirdi. Sir-sifətim qan içində idi. Bıçağın yeri hələ də bədənimdə qalır. Burnumun üstündə Vüsal Ələsgərovun təpiyinin izi var. Hikmət Həsənovun səsi qulağımdadır".*

Bəhmən Məcidovun sözlərinə görə, işgəncə nəticəsində bədənində yaranmış yaraların üstünü Gündüz adlı həkim yapışqanla bağlayıb, bir müddət sonra isə onu qoparıblar.

Zərərçəkmişin sözlərinə

göre, ondan tabor komandiri Pərviz Pirməmmədovun əleyhinə ifadə almaq istəyiblər: *"Onun üzünə durmağımı istəyirdilər. Mənim paqonlarımlı cirdildər. Biz uzun müddət əllərimiz, gözlərimiz bağlı saxlanmışıq. Əllərimiz bağlı vəziyyətdə it kimi yemək yemişik. Təsəvvür edin, biz keçə-keçə onlar çomçədə bizi yemək veriblər. Onda da biri başımızdan qapaz vurub, biri arxadan təpik vurub.*

*Mən özümü zabit kimi təhqiq olunmuş hiss edirəm. Çünkü pozulmuş hüquqlarım bərpa olunmayıb. Ailəmin üzünə baxa bilmirəm. Azərbaycan zabitim, mənim ailəm niyə təhqiq*

bətləri Tərtər işgəncələrin-dən bir müddət əvvəl pozulub: *"Elə həmin ərafədə başqa hərbi hissəyə göndərilməyim haqda əmri də gəlməmişdi. Buna baxmayaraq, işgəncələrdən canımı qurtara bilmədim".*

mandiri, general-major Hikmət Həsənovu ittiham edib. Bildirib ki, bu işlərdə əsas günahkar Hikmət Həsənov olub.

Məruz qaldığı işgəncələr-dən danışan İsabala Məm-

edirdilər, döyürdülər. Vüsal atamın goruna qədər söyüd. Orada ah-nalədən, qışqırı səsindən qulaq tutulurdu. Mənə nə qədər əzab veriblər, bir Allah bilir. "Papanın" hospitalnda tibb bacılarına qədər bizi əzab verib ki, guya vətən xainləriyik.

*İşgəncələrdən vəziyyətim pisləşdiyinə görə hospitala gətirmişdilər. Burada çarpayıya bağlanmışdalar. Az qalırdılar qışıqı boğazımıza salıb, xirtəyi-mizi üzüsünlər. Ayaq yoluna qoy-murdular, "pampers" taxmağı tələb edirdilər".*

Vasif Ağayev Vüsal Ələsgərova ömürlük həbs cəzası verilməsini tələb edib.



## "Bizi it kimi yedirir, su istəyəndə sidik içirirdilər..."

### "Tərtər işin" də tükürpədən ifadə

**olunmalıdır? Niyə döyülməliyəm?"**

Bəhmən Məcidov ona işgəncə verilməsində iştirakı olan şəxslərin bir çoxunun məsuliyyətdən kənarda qaldığını deyib. O, təqsirləndirilən polkovnik Vüsal Ələsgərov tərəfindən işgəncələrə məruz qaldığını vurgulayıb.

Pərviz Pirməmmədov məhkəmədə işgəncələr haqqda ətraflı danışmaq istəməyib. Bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunub.

Pərviz Pirməmmədov istintaq zamanı verdiyi ifadəsində göstərib ki, Vüsal Ələsgərov onu təhqir edib və

mədov qeyd edib ki, adamları suda boğmaqla, uzun müddət toka verməklə onlara dözülməz əzab veriblər: *"Betonun üstünə yatmaq üçün köhnə döşəklər atıldılar. Ona da su ilə isladırdılar və deyirdilər ki, siz quru döşəkdə yata bil-məzsiz".*

Zərərçəkmiş Vasif Ağay-



Bildirib ki, Vüsal Ələsgərov onu şəxsen özü döyüb: *"Məni yerə uzatdilar, Vüsal Ələsgərov ayaqqabı ilə üstümdə gəzirdi. Məni yerdə təpikləyirdi, bəşim üстünə ayağını qoyub əzirdi. O, mənim ailəm təhqir edib. Təsəvvür edin ki, biz su istəyəndə bunun əvəzinə sidik gətirib bizə verirdilər".*

Digər zərərçəkmiş Pərviz Pirməmmədov deyib ki, məlum hadisələr baş verən dövrdə tabor komandiri olub. Vüsal Ələsgərovla münas-

döyüb. Onu düşmənlə əməkdaşlıqda ittiham ediblər: *"Həmin vaxt Hikmət Həsənovun səsini eşitdim. Ona kinayə ilə dedim ki, sizin icazəniz olmasa, məni bura kim götürə bilərdi? İşgəncəyə məruz qalandan məndən həm də general Polad Həşimov haqda ifadə vermək taləb olunurdu. Polad Həşimov barədə bildiklərimi söyləməyimi tələb edirdilər".*

Növbəti ifadə verən zərərçəkmiş, baş leytenant İsabala Məmmədov korpus ko-

ev isə deyib ki, vaxtılı Əfqanistanda sülhməramlı kontingentin tərkibində xidmət edib. İşgəncələrdən sonra sağlamlığını itirib, nəticədə ailəsi də dağılıb: *"Bütün həyatım darmadağın olub. Bunun səbəbkər Vüsal Ələsgərovudur. Ona nifrat edirəm".*

*Mən də başqları kimi normal insan idim. Postda idik, bütün heyəti düşürüb, "Kamaz"da gətirdilər. Başımıza torba keçirdilər, diziştə oturdular. Nalayıq söyüslərlə təhqir*

Qeyd edək ki, Rəşid Niftəliyev, Ramil Qarayev, Vüsal Ələsgərov və Rüstəm Ələsgərovun barəsində Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətləri aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığı yüngül zərər vurma) maddələri ilə ittiham verilib.

Bu cinayət işi üzrə 192 nəfər zərərçəkmiş qismində tanınıb.

2021-ci ilin dekabrında "Tərtər işi" üzrə istintaq yenilənəndən sonra işgəncələrə görə cinayət məsuliyyətinə cəlb olunanların sayı 17 nəfərə çatıb. Bir nəfər isə axtarışdadır.

İcraat yenilənəndən sonra zərərçəkmişlərin sayı da artırıb və 452 nəfərə çatıb.

İcraat yenilənəndən sonra dövlətə xəyanət və başqa ağır ittihamlarla 20 ilə qədər həbs cəzasına məhkum edilmiş 19 nəfərin işinə yenidən baxılıb.

Onlar haqqında hökm 2022-ci ilin noyabrında leğv edilib, işlər istintaqa qaytarılıb, 5 il sonra onlara bərəət verilib.

Hacı Zeynalov


O, törətdiyi cinayətlərin izini itirmək üçün bütün mümkün variantlardan istifadə edib. Fərqli eynəklər taxmaqla, saqqal saxlamaqla, yaşıyıcı yerini tez-tez dəyişməkla, ayrı-ayrı məclislərdə özünü ayrı-ayrı peşə sahibi kimi təqdim etməkə dəqiqətdən kənar da qalmaga çalışıb. Amma bu imic və peşə dəyişiklikləri altında çox da uzun müddətə maskalanmaq mümkün olmayıb. Valeri Asratyan sonda "rejissor" kimi ələ keçib.

Valeri Asratyan 1958-ci ilde İrəvanda anadan olub. Orta təhsilini başa vurduqdan sonra İrəvan Pedagoji İnstitutunda məktəbəqədər pedaqogika və psixiologiya fakültəsində ali təhsil alıb. İlk emek fəaliyyətinə psixoloq kimi eqli cəhdən qüsurlu uşaqlar üçün nəzərdə tutulan xüsusi internatda başlayıb. Ele buradan da onun azyaşlı qızlara meyilliyi başlayıb. Azyaşlı qızların eqli xəsteliyindən istifadə edən Asratyan öz manyak ehtirasını ilk dəfə ələ bu internatda söndürüb.

1981-ci ilde Valeri Asratyan miliyyətə rus olan bir qızla evlənərək Moskvaya köçüb. Artıq bir ilden sonra, 1982-ci ilde onun törətdiyi cinayətin üstü açılıb. Asratyan zorlamada ittiham olunaraq 3 il azadlıqdan məhrumetmə cəzasına mehkum edilib. Azadlıqçı çıxıqdan bir neçə ay sonra Asratyan yenidən eyni maddə ilə dəmir barmaqlıqlar arasında düşüb. Bu dəfə şikayətçi öz şikayətini geri götürdüyündən o, həbsxanada cəmi iki il qalıb.

Moskva milisində seksual manyak kimi qeydiyyata düşən Asratyan paytaxtda cinayət eməllerini davam etdirə bilməyəcəyindən Belqorod vilayətinin Valyuki şəhərinə köçüb. Ancaq kiçik bir şəhərdə yeni qurbanlar tapmaq onun üçün

# Azyaşlı qızların qənimi Asratyan



## 17 zorlamaya, 2 qətlə görə mühakimə olunan, arzuladığı hökmü alan manyak

müşküle çevrilib və Asratyan bir ilənən sonra yenidən Moskvaya qayıdır.

Moskvada ailəsi Asratyanı qəbul etməyib. O, Mariya adlı bir qadınla tanış olaraq onun evinə köçüb. Ele növbəti qurbanını da Mariyanın mənzilində tətip. Belə ki, Asratyan qadının 14 yaşlı psixoloji problemi olan qızının anasının gözü qarşısında zorlayıb.

Mariyanın mənzilində yaşayarkən Asratyan töredəcəyi cinayətlərin asanlaşdırılması üçün yeni vasitə ta-

pib. Mariyanın qızının xəsteliyi ilə bağlı qəbul etdiyi psixotrop dərmanlar onun diqqətindən yayınmayıb. Həmin dərmanların qəbulundan sonra 14 yaşlı qızın necə huşuz vəziyyətə düşməsini şahidi olan Asratyan ele onun reseptləri ilə dərman əldə edə bilib.

Valeri Asratyan digər manyaklar kimi narkomanları, küçədə qalanları, kimsesizləri, valideyn himayəsindən məhrum olanları, milis şöbələrində qeydiyyata düşənləri hədəf seçməyib. O, hədəfi öz zövqüne uyğun se-

çib. Tələsmədən növbəti qurbanını özünə cəlb etməyə müvəffəq olub. Kiçik hədiyyələrlə, normal insanlar kimi kinoya dəvət etmək, özünü yüksək intellekt sahibi kimi tanıtmaqla son məqama yetişib. Əsas hədəfləri isə 14-17 yaşlı qızlar olub.

İlk tanışlıqdan Asratyan yaş fərqiñə görə qızlara eşq elan etməyib. Yaxşı anlayıb ki, bu inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək elçatmadır. Bir arzu olub. Daha inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək elçatmadır. Bir arzu olub. Daha inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək elçatmadır. Bir arzu olub. Daha inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək elçatmadır. Bir arzu olub. Daha inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək elçatmadır. Bir arzu olub. Daha inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək elçatmadır. Bir arzu olub. Daha inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək elçatmadır. Bir arzu olub. Daha inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək elçatmadır. Bir arzu olub. Daha inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək elçatmadır. Bir arzu olub. Daha inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək elçatmadır. Bir arzu olub. Daha inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək elçatmadır. Bir arzu olub. Daha inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək elçatmadır. Bir arzu olub. Daha inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək elçatmadır. Bir arzu olub. Daha inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək elçatmadır. Bir arzu olub. Daha inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək elçatmadır. Bir arzu olub. Daha inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək elçatmadır. Bir arzu olub. Daha inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək elçatmadır. Bir arzu olub. Daha inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək elçatmadır. Bir arzu olub. Daha inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək elçatmadır. Bir arzu olub. Daha inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək elçatmadır. Bir arzu olub. Daha inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək elçatmadır. Bir arzu olub. Daha inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək elçatmadır. Bir arzu olub. Daha inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək elçatmadır. Bir arzu olub. Daha inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək elçatmadır. Bir arzu olub. Daha inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək elçatmadır. Bir arzu olub. Daha inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək elçatmadır. Bir arzu olub. Daha inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək elçatmadır. Bir arzu olub. Daha inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək elçatmadır. Bir arzu olub. Daha inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək elçatmadır. Bir arzu olub. Daha inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək elçatmadır. Bir arzu olub. Daha inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək elçatmadır. Bir arzu olub. Daha inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək elçatmadır. Bir arzu olub. Daha inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək elçatmadır. Bir arzu olub. Daha inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək elçatmadır. Bir arzu olub. Daha inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək elçatmadır. Bir arzu olub. Daha inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək elçatmadır. Bir arzu olub. Daha inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək elçatmadır. Bir arzu olub. Daha inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək elçatmadır. Bir arzu olub. Daha inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək elçatmadır. Bir arzu olub. Daha inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək elçatmadır. Bir arzu olub. Daha inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək elçatmadır. Bir arzu olub. Daha inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək elçatmadır. Bir arzu olub. Daha inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək elçatmadır. Bir arzu olub. Daha inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək elçatmadır. Bir arzu olub. Daha inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək elçatmadır. Bir arzu olub. Daha inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək elçatmadır. Bir arzu olub. Daha inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandır

# Parallel

## Son səhifə

Nº 055 (3623) 30 mart 2023-ci il \* İctimai-siyasi qəzet \* Qiyməti 50 qəpik

www.paralel.az  
e-mail adresi:  
paralel\_qazeta@mail.ru



### Ramazan süfrəsinin əsas qidaları

Ramazanda düzgün qidalanma qaydalarına xüsusi diqqət yetirmek lazımdır. Qida rasionu ele tərtib edilməlidir ki, imsakdan iftara qədər acliq və susuzluq hissi narahatlıq yaratmasın. Xüsusilə imsakda mümkün qədər tərkibində maye olan yemeklərin qəbulu artırılmalıdır.

Qida Təhlükəsizliyi İnstitutunun mütxəssisi Əfsane Cabbarova imsakda qəbul edilməli qidalar barədə deyib: "İmsakda düzgün qidalanaraq gün ərzində həm su, həm də enerji balsansını qorumaq lazımdır. İmsakda toxluq müddətini uzadan, bədəndə su saxlayan qidalara üstünlük verilməsi tövsiyə olunur. Həzm problemi yaşama-maq, həmçinin qanda şəkərin miqdarını normada saxlamaq üçün lifli qidalardan çox istifadə edilməlidir. İmsakda yulaf, süd məhsulları və yumurtadan hazırlanmış qidalardan istifadə edilməsi toxluq hissini uzadılmasına səbəb olur".

Oruc tutarkən organizmin acliqə olan műqavimətinin artırılması və bədənin enerji dəyerinin yüksək saxlanılmasına çalışmaq lazımdır. İftarda isə daha çox yüngül qidalara üstünlük verilməlidir. Tərkibində duz, istiotlu və ədviyyatlı məhsulların istifadəsi mümkün qədər azaldılmalı, vitamini, mineralların bol olduğu qidalar isə artırılmalıdır.

Həkim-diyetoloq Sevinc Həsənzadə iftarda qidalanma qaydaları barədə deyib: "İftarda yeməklər iki hissəyə bölünür. İlk növbədə sulu yeməyə üstünlük verilməlidir. Əsas yeməyə keçərkən salatlardan çox istifadə edilməlidir, çünki göyərtilərin tərkibində liflər var. Liflər əti ən tez həzm edən və parçalayan məhsul sayılır. Suyu isə əsas yeməkdən sonra, gün ərzində hər 1 saatdan bir içmək lazımdır ki, gecəyə doğru onun miqdarı bədəndə bərpa olunsun".

Iftarda mədəni çox yüklemək olmaz, eyni zamanda iftardan sonra mütləq şəkildə ən azı 1 saat hərəkətdə olmaq, yüngül idman hərəkətləri etmək və gəzintiye çıxməq lazımdır ki, bu da həzm prosesinin sürətlənməsi, yorğunluq hissini aradan qaldırılması, xüsusi də yuxu rejiminin normallaşması üçün vacibdir.

Unlu və şəkerli olmaqla iki qrupa bölünən qənnadi məmulatlari tərkibi, qidalılıq dəyəri və hazırlanma texnologiyasına görə fərqlənir. Unlu qənnadi məmulatlara peçenye, pryanik, vafli, tort, piroq, keks, şəkerli qənnadi məmulatlara isə marmelad, karamel, şokolad, mürəbbə, cem, povidlo kimi məhsullar aiddir.

Bu barədə Qida Təhlükəsizliyi İnstitutu əməkdaşlarının hazırladıqları elmi məqalədə bəhs olunur.

İlk növbədə onu qeyd etmək lazımdır ki, qənnadi məmulatlарının daşınma və

aydın şəkildə göstərilməlidir. Hər bir istehlakçı bu tip məhsulları alarkən onun saxlanma şəraitinə, qablaşdırmanın üzərindəki markalanmada qeyd edilən məlumatlara diqqət yetirməlidir.

Konfetlərin markalanması qənnadi məmulatlari üçün adidir. Drajeler bədii tərtibatlı dəstələrə, paketlərə, qutulara qablaşdırılır. Drajenin saxlanma şəraiti konfetlərdə olduğu kimidir və gənəş süasının təsirindən qorunmalıdır. Karamel, halva 18 dərəcə C-dən yüksək olmayan temperaturda və havanın nisbi rütubəti 75 faizdən çox olmamaqla saxlan-

dir. Məhsulların saxlanılma rejimini xarakterizə edən əsas göstəricilər havanın temperaturu və havanın nisbi rütubəti, sanitər-gigiyenik şərtlər, işıqlandırma və otaqların havalandırılmasıdır. Məhsulların düzgün yerləşdirilməsi və düzülməsi, eləcə də mal qonşuluğu prinsipinə riayet edilməsi zəruridir.

Unlu qənnadi məmulatların forması düzgün və zədəsiz, dadı və iyi isə çeşidinə müvafiq olmalıdır. Bu tip məhsullar kənar iy və dad vermeməlidir. Unlu qənnadi məmulatlar soyuducuda əsasən 18 dərəcə

### Qənnadi məmulatlarının istehlaki zamanı riayət edilməli qaydalar

saxlanma rejiminə düzgün riayət edilməlidir. Həmin rejime əməl olunmadıqda, məhsul insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi-nə çevirilir. Tərkibinə xaricdən bir çox zərərlə kimyəvi maddələrin, o cümlədən ağır metal duzları, toksiki elementlərin, həmçinin mezofil və anaerob mikroorganizmlər, kif və maya göbələklərinin düşməsi nəticəsində məhsulların keyfiyyəti itir. Həmin maddələrin miqdarı tibbi-biooji tələblərin normallarından artıq olanda insan organizmində ciddi xəstəliklər yaranması mümkündür.

Düzgün qablaşdırılma məmulatların xarici təsirlər-dən etibarlı qorunması üçün vacib şərtlərdir. Həmin proses məhsulun konkret çeşidi, eləcə də normativ texniki sənədlərin tələbine uyğun olmalıdır. Məmulatlar əsasən içərisinə perqament kağızı serilmiş taxta, yaxud karton yeşiklərə, çeki ilə satılanları isə karton qutu və sellofan paketlərə qablaşdırılır.

Mürəbbə, cem, povidlo kimi şəkerli qənnadi məmulatlar isə şüşə və ya tənəkə bankalara qablaşdırılaraq satışa çıxarılır. Qablaşdırılmayan məhsullar haqqında informasiya ticarət obyekti məlumat vərəqində



AQTİ  
QƏNNADI MƏMULATLARININ İSTEHLAKI ZAMANI  
NƏLƏR DİQQƏT YETİRİLMƏLİDİR?  
Düzgün qablaşdırılma məmulatların xarici təsirlərdən etibarlı qorunması üçün vacib şərtlərdir. Bu proses məhsulun konkret çeşidi, eləcə də normativ texniki sənədlərin tələbinə uyğun olmalıdır. Məmulatlar əsasən içərisinə perqament kağızı serilmiş taxta, yaxud karton yeşiklərə, çeki ilə satılanları isə karton qutu və sellofan paketlərə qablaşdırılır.

malıdır. Saxlanma rejimi pozulduqda halvdan yağ axır, acılaşır, xoşagelməz dad verir və qoxu gelir. Havanın nisbi rütubətinin artması da yağın axmasına səbəb olur. Şokoladı 18 dərəcə C-dən yüksək olmayan temperaturda və havanın nisbi rütubəti 75 faizdən çox olmamaqla quru, təmiz, yaxşı havalandırılan, anbar zərərvericiləri ilə yoluxmayan, birbaşa gənəş işığı düşməyen yerde saxlamaq lazımdır. 50 qram və daha çox kütləsi olan şokoladın markalanmasında isə əsas komponentlərin tərkibi mütləq göstərilməlidir.

Tez xarab olan qənnadi məhsullarının daşınması 6 dərəcə C-dək temperaturda və xüsusi nəqliyyat vasitələrində həyata keçirilməlidir. Mürəbbə, cem, povidlo kimi şəkerli qənnadi məmulatlar isə şüşə və ya tənəkə bankalara qablaşdırıla-

raqla saxlanılmalıdır. Həmin rejimə əməl edilməklə növ və çeşidindən asılı olaraq tort və piroqlar 3 saatdan 1 ayadək, vafillər 1-3 ay, pryaniklər 10-45, keksler 2-12, ruletlər isə 5 gün saxlanıla bilər. Açıq şəkildə satılan qənnadi məmulatlar, xüsusi də unlu qənnadi məhsulları xüsusi vitrin arxasında saxlanılaraq istehlakçılarından təcrid edilməlidir. Bu tip məhsullar yalnız əlcək, maska,

başlıq və digər xüsusi gigiyenik vasitələrlə təmin olunmuş işçi heyət tərəfindən istehlakçılarına təqdim edilməlidir.

Mürəbbə və cemlər pa-sterizə edilmiş halda 6 ay, hermetik qabda olanlar 12 ay, şokoladlar 2-6 ay, konfetlər 1-4 ayadək, irislər 2-6 ay, karamel məmulatı 15 gündən 6 ayadək saxlanıla bilər. Şüşə bankalarda qablaşdırılmış mürəbbə, cem və povidlolər qapağı açıldıqdan sonra içərisindəki maddələr hava ilə temas zamanı oksidləşir və neticədə məhsul yararsız vəziyyətə düşür. Ona görə də qapağı açıldan sonra həmin məhsullar 2-4 həftə ərzində mütləq istehlak edilməlidir.



### Bayramdan sonrakı şikayətlər

Yaz mövsümü bir çox xroniki xəstəliklərin oyanan dövrüdür. Ən çox tursuluğun geri atılmasından əziyyət çəkenlərin xəstəlikləri kəskinleşir. Eroziv qastrit, mədə xorası və ya onikibarmaq bağırıq xorası olanlarda xəstəlik aktivləşir. Pasiyentin həmin xəstəliklərin varlığından xəbəri yoxdursa, onlar üzə çıxır.

Bunu Şəhiyyə Nazirliyinin mütxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov nazirliyin instaqram sehifəsində "Bayram günlərində düzgün qidalanma" mövzusunda canlı yayında deyib. Mütxəssis bildirib ki, çox vaxt bayram günlərində həddən artıq şəker qəbul edildiyinə görə bağırıqlarda tormozlanma olur. Ona görə də qəbizlik halları daha çox artır. Ümumiyyətlə, Novruz bayramından sonra pankreatit, mədəaltı vəzin zədələnməleri, lal daş deyilən, illər boyu heç bir elamət verməyən öd daşları ilə bağlı müraciətlər daha çox qeyde alınır.

#### Təsisçi:

Tapdıq Abbas

#### Bas redaktor:

Akif Nəsirli

#### Birinci müayin:

Şahnaz Salehqızı

#### İnformasiya səbəsinin müdürü:

Röyal Əsədli

#### Bölgə müxbirləri:

Vaqif Cəmiloğlu  
Sadiq Sadıqlı  
İqbal Məmmədov  
Əlizadə Nəhmədəgaoğlu  
İlkin Əsədzadə

#### Qəzet 16 fevral 2003-ci ildən çıxır.

Ünvan: AZ 1073, Azərbaycan,  
Bakı şəhəri, Mətbuat prospekti,  
529-cu məhəllə, 6-cı mərtəbə  
"Azərbaycan" nəşriyyatı

Tel: 510 15 07, Fax: 510 15 06

E-mail: paralel\_qazeta@mail.ru

Qəzet "Son Dakika" MMC-nin  
mətbəəsində çap olunub.

Əlyazmalara rəy verilmir və geri  
qaytarılmır.  
Qeydiyyat №257

Sifariş: 2185 Tiraj: 1550